

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"Səs" qəzeti mənim
üçün ən əziz qəzətdir

**"Ulu Öndər Heydər Əliyevin
siyasi irsi: qüdrətli
dövlətin əsasları"**



5



No 076 (7244)

SƏS

6 may 2025-ci il.
Qiyməti 60 qəpik

Azərbaycan-Rusiya: münasibətlərdə qarşılıqlı etimad



2

iреванın геополитик фиаско



Milli mətbuat 150: əsr
yarımıq tarixin 70 ili



10

Uşaqların işlə(dil)məsi:
cinayət, yoxsa fədakarlıq?



11

Rusyanın qaranlıq dairələri
yenidən iş başında



9

Allah
dırnaq
verdi, biz
onu caynağa
çevirdik...



6

İnsan satan adamlar: təhlükə artır



15

Azərbaycan-Rusiya: münasibatlarda qarşılıqlı etimad



Prezident İlham Əliyev: "Azərbaycanın pravoslav icması dövlətlərarası münasibatların mühüm amilidir"

“Çox şadiq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill ilə görüşərkən dövlət başçımız bildirib. Bu Rusyanın Patriarxi Kirillin Azərbaycana birinci dəfə deyil. “Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatırələrimiz var”, - deyə Azərbaycan Prezidenti bildirib: “Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilen siyasi kurs, bütün sahələrdə olduğu kimi, multikultural mühitin möhkəmlənməsi, o cümlədən, tolerantlıq ənənələrinin güclənməsinə de töhfələrini verməkdədir. Azərbaycanın bugünkü inkişafı dünyaya eləcə de öz qonşularına açıq olmaqla milli maraqlarını qorumağın nümunəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, “Yüz illə boyu burada məskunlaşmış yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu



gün də müxtəlif etnik qrupların və etiqadaların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birləşmiş mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, global məqyasda sivilizasiyalararası dialogun təbliği mütərəqqi milli-tarixi ənənəye əsaslanan dövlət siyasetimizin başlıca istiqamətlərindən biridir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımlıca faydalanaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır”.

Rusiya ilə olan ələqələrin davamlığının göstəricisidir ki, son illərdə Lomonosov

adına MDU-nun və Seçenov adına Tibb Universitetinin filialları ölkəmizdə fealiyyətdədir. Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmədə saxlanılır və 300-dən çox məktəb fealiyyət göstərir. Paytaxtda Azərbaycan Dövlət Rus Dram Teatrı və Slavyan Universiteti fealiyyətdədir. Rusyanın aparıcı ali məktəblərinin Azərbaycanda filialları açılmışdır. Azərbaycanda ali məktəblərin rus bölməsində 15 minden çox tələbə təhsil alır və rus dilində təhsilə maraqlı artır. Hər iki dövlətin liderlerinin imzaladığı Beyannamə tərəflər arasında bir çox sahələrdə əməkdaşlığı daha da möhkəmlənməsinə təkandır.

“AZƏRBAYCANDA KONFESSİYALARARASI VƏ MİLLƏTLƏRARASI SÜLH VƏ ANLAŞMA, QARŞILIQLI DƏSTƏK HÖKM SÜRÜR”

Bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlət olan Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzi kimi tanınır. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi - ukrayn, tat, kurd, belorus, talış, yəhudü, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s. yaşayır. Onlar öz dillərində istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlerinin milli-mədəni birləşmələrini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talyş Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənen Mərkəz, “Saxur” Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin “Orayın” Mədəni Mərkəzi, tatların “Azəri” Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Xinalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti və s. göstərmək olar. Bütün xalqların nümayəndələri öz ayınlərini, milli bayramlarını sərbəst şəkildə yeri-nə yetirirlər. Azərbaycan dünya məqyasında dinlərarası, milletlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Ölkəmizdə abadlaşdırılmış Pravoslav Dini-Mədəni Mərkəzi, Katolik məbədi, İmamzadə kompleksi Azərbaycanda olan mühitin təzahürüdür. Bütün bunlarla yanaşı, Rus Pravoslav Baş Kafedral Kilsəsi, “Xilaskar” Yevangelik-lüteran kilsəsi, Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsi dövlət tərəfindən təmir olunub, Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzi inşa edilib. Bundan əlavə Bakıdakı Pravoslav kilsələrinin təmiri, Bakıdakı Müqəddəs Məryəm kilsəsinin inşası Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində reallaşdırılıb. “Əlbette, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gelişinize çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və milletlərarası sülh və anlaşma, qarşılıqlı destek hökm sürür”, - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımız onu da



dinqətə çəkib ki, bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünkü əks halda, heç bir inkişafdan səhərə gedə bil-məz: “Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbən bir daha salamlayıram.

Azərbaycan-Rusiya: münasibətlərdə qarşılıqlı etimad



Əvvəli-Səh-2

Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunu bilirik. Siz həmişə sözde və əməldə bize hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq".

PATRİARX KİRİLL: "SİZİN MÜBARƏK ÖLKƏNİZƏ, SANKİ BURAYA HƏMİŞƏ QANADLANIB UÇURSAN"

Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill "Hansıa ölkəye gələndə, hətta dialoq giriñdə, dövlət başçıları ilə ünsiyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsin. Çünkü elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sənki buraya həmişə qanadlanıb uçursan", - deyə diqqətə çatdırıb.

Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmədi olaraq keçirdiyi görüşlər, ikitərəfi və beynəlxalq gündəmdə olan

əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə getirib çıxarırlar. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənilər. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamə xalqlarımız arasında tarixi dostluq və məhrəb qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Bəyannamə dövlətlərarası münasibətləri müttəfiqlik səviyyəsinə çıxarıb. Sənəd tərəflər arasında bir çox sahələrdə, o cümlədən hərbi-siyasi sahədə yeni əməkdaşlığın daha da möhkəmlənməsinə təkanlıdır. Bu sənəd postsovət məkanında təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaradır.



"BİZ ƏNƏNƏVİ OLARAQ BİR-BİRİMİZƏ BÖYÜK RƏĞBƏT, HÖRMƏT, QARŞILIQLI DƏSTƏK GÖSTƏRİRİK"

Bu gün sevindirici həldir ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşidakı dövrədə uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədile bu ilin yanvarında "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-ci illər üçün Yol Xəritəsi" imzalanıb. "Əgər Rusiya-Azərbaycan münasibətlərində danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözələr dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırıb və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest namine öz eqidəsini dəyişməyə meylli deyil. O, ya susaçaq, ya da düşündüyünü açıq şəkildə deyəcək. Vladimir Vladimiroviçə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlerində belə səmimi rəğbat və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərem. Ona

göre də ümid edirik ki, Siz bu elamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz", - deyə Patriarx Kirill bildirib. Sonra Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill Rus Pravoslav kilsəsinin I dərcəli "Müqəddəs Knyagini Olqa" ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fonduunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordene cəmiyyətdə ənənəvi dəyerlərin qorunub saxlanması, mədəniyyətlərə rəsədi və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusyanın Patriarxi Kirillin fərmanına əsasən layiq görülüb.

Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, məhrəb qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. "Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbet, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir", - deyə Prezident bildirib.

Zümrüd BAYRAMOVA



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb.

AZERTAC xəber verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfi əlaqələrin inkişafından məmənunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi

dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusi, Azərbaycan Mədəniyyət Günlerinin Mərakeşdə, Mərakeş Mədəniyyət Günlerinin isə ölkəmizdə keçirilməsi məmənunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ICESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ICESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin güc-

ləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyin qeyd olunub.

Söhbət zamanı Heydər Əliyev Fonduun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşin səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fonduun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb. Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımdan yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidivarlıq ifadə olunub.



"Bu bələli dövrü ibrətli tarixə çevirən ölməz milli lider Heydər Əliyev oldu"

Gınsanlar dünyaya eyni tale və yaşam tərzi ilə gəlmirlər. Sevib-sevilmək üçün doğulmuş insan özü və çevrəsi üçün ən yüksək duyu-düşüncələrlə yaşayış-yaradır. Belə adamlar hamiya xoş münasibət göstərir, köməyini heç kəsdən əsirgəmir. Xeyirxah əməlləri onları cəmiyyətdə geniş tanıdır, hör-mət və nüfuzu onu daha əziz edir.

Yaxşı əməllerin əks-sədası geri qayıdaq kamil insanlara mənəvi zənginlik yaradır. Amma dahilər, lider doğulmuşlar yaxın çevrəsi üçün deyil, bütün xalq üçün yaşayır, xalq üçün faydalı olur. Onların xoş məramları, dərin zəkaları, gördükleri fövqəl işlər mənsub olduqları xalqın tarixini, taleyini dəyişir, ölkəsinə dağdıcı fəlakətdən xilas edib yüksək inkişafə yönəldir". Bu sözləri S A-ya açıqlamasında deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, adı Vətən qədər əziz, and yeri kimi müqəddəs olan xalqımızın dahi oğlu Heydər Əliyev belə lider idi: "Yaratdığı tarix kimi, tarixə çevirilərək əbediləşən böyük Heydər Əliyev bəşəriyyət üçün yüksək dəyer daşıyan dünya miqyaslı siyasetçi və dövlət xadımı kimi fenomene çevrildi. Xalqımızın dünyaya təqdim etdiyi mükəmməl insan və qüdrəti lider olan Heydər Əliyev bütün şüurlu fəaliyyətini ölkəmizin yüksəlişinə, Vətənin xoşbəxtliyinə həsr edərək xalq üçün yaşayış-yaradaraq yüksək amallar uğrunda mübarizə apardı. Bu mübarizənin qalibi Azərbaycan oldu!

Zaman sürelə gələcəyə yön alıb, həyat durmadan dəyişir. Yaxın keçmişdə yaşadığımız fəlakət və uğursuzluqlar arxada qaldıqca da əhateli görünür. Bədnam qonşumuzun ölkəmizə namərd basqısını, tərətdiyi faciələri, öz içimizdə yağıya dönenlərin xəyanətlərini yada saldıqca düşünürsən: "Əger Heydər Əliyev kimi varlığında mükəmməl bir dövlət idarəciliyi daşıyan dahi olmasayı, xalqımız məhv olmaqdan xilas ola bilərdimi? Nə yaxşı ki, xalqımızın Heydər Əliyev kimi müdrik, iradəli, qorxubilməz və cəsarəti lideri var imiş. Heydər Əliyevsiz Azərbaycanın nələr çəkdiyi, hansı müsibətlər yaşadığı onun böyük siyasetdən kənarlaşlığı dövrün fəlakətləri ilə tarixə həkk olunub. Bu, sadəcə, böhran,

dağıılma, yoxolma təhlükəsi deyildi, bütöv bir gələcək üçün ibrətə çevriləsi dərs idi. Bu bələli dövrü ibrətli tarixə çevirən isə ölməz milli lider Heydər Əliyev oldu. Qırmızı imperianın tərətdiyi 20 Yanvar qırğını, milli varlığımızın qəs-dine durmuş vəhşi erməni toplumunun gerçəkləşdirdiyi Xocalı soyqırımı kimi misilsiz faciələr ona görə baş vermişdi ki, daxili və xarici düşmən qüvvələr Heydər Əliyevi öz xalqından ayrı sala bilmisdilər. Bölgədə erməni aqalı, torpaqlarımızın ardıcıl işgal olunması, ölkəni bürümüş separatizm alovu, respublikada mövcud olan siyasi, iqtisadi, hərbi böhran, qanunların işləməməsi, vətəndaş itaetsizliyi ona görə yaranmışdı ki, Heydər Əliyev siyasi səhnədə deyildi və müstəqiliyimiz, dövlətimiz yixildi. Xalqın baş verənlərdən çıxardığı ən böyük dərs o olmuşdu ki, bu həqiqəti hamılıqla dərk edib öz lideri ilə bütövləşmişdi.

Siyasi hakimiyətə qayıtmak üçün xalqın təkidi tələbinə böyük Heydər Əliyev sevgi ve tarixi məsuliyyətə cavab vermişdi. Tanrıının xalqımıza lütfü olan Heydər Əliyev o zaman antimilli qüvvələr, xarici düşmənlərə qarşı vahid cəbhə yaratmaqla göstərmişdi ki, xalq öz həqiqi lideri ilə bir yerde olanda əyilməz, basılmaz güce çevrilir. Unudulmaz Heydər Əliyev pərən-pərən olmuş, min bir əzabla əldə etdiyimiz müstəqilliyimiz təhlükədə olanda ölkəsinə və xalqına sahib çıxmışdı. Qədim dünya tribunu Siseronun əsrləri aşüb gələn deyimi: "Mən ya vətəminim azadlığı üçün yaşamalı, ya da onuna birlikdə məhv olmalyam" – amalı Heydər Əliyevin öz xalqı üçün göstərdiyi misilsiz xidmətlərdə parlaq təcəssümünü təpib. Çünkü xalq sevgisi, Vətən təəssübü çəkmək kimi yüksək dəyərlər Heydər Əliyevin tale yazısı, İlahi qismətiydi. Elə buna görə də Ümummülli liderin xalqına bağışladığı ömrə qüdrətli Azərbaycan dövlətinin qurulmasına xidmet etdi. Bu gün qüdrətine arxa-landığımız, varlığı, yenilməzliyi, bütövlüyü bizi xoşbəxt edən sevimli ölkəmiz Ulu öndərən bize mirasdır, qurucu liderin dövlətçilik strategiyası isə uğur, nicat yolumuzdur.

Dünyaya sevmək üçün gələnlərin qisməti həm də sevilmək olur. Tarix, zaman məhz belə ləyaqətli liderlərin ciyində bu güne gəlib çatıb. Planetin dörd tərəfində yaşayan 50 milyonluq xalqımızın milli lideri Heydər Əliyev gerçəkdən dahi idi".

Söylü Ağazadə

"Böyük Qayıdış: Hədəfləri reallığa çevirən məqsədyönüü strategiya"

Mayın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Böyük Qayıdış: Hədəfləri reallığa çevirən məqsədyönüü strategiya" mövzusunda tədbir keçirilib. Əvvəlcə Sumqayıt şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önündə gül dəstələri düzüllüb.



Bölgənin dirçəldilməsi ümmülikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək".

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyaset komitəsinin sədri Tahir Rzayev çıxışında Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Böyük Qayıdış programı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişməyiş quruculuq işləri də bu reallığı təsdiqləyir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işləri sistemli şəkilde həyata keçirilir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü Tahir Quliyev Azərbaycanın inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. O bildirib ki, ölkəmizin inkişafının teməlində əsası Ulu Öndər Heydər Əliyev tərefindən müəyyənəşdirilən çoxşaxəli siyasetin Prezident İlham Əliyev tərefindən məzmun və keyfiyyətəcə yeni mərhələyə yüksəldilməsi dayanır. "Ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün heç kimdən asılı deyil, özü öz taleyinin sahibi olmaqla dünyada söz sahibi dövlətlərdən birinə çevrilib", - deyə T.Quliyev vurğulayıb.

Politoloq İlyas Hüseynov da Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edib. Onun fikrincə, Azərbaycanın konstitusiya quruluşunun və suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasının əsasında da məhz Heydər Əliyev siyaseti dayanır. YAP Veteranlar Şurasının sədr müavini, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, Ulu Öndər bütün həyatını Azərbaycan xalqına və dövlətinə həsr edib. Onun fikrincə, Azərbaycanın konstitusiya quruluşunun və suverenliyinin bütün ölkə ərazisində tam bərpa olunmasının əsasında da məhz Heydər Əliyev siyaseti dayanır.

YAP Veteranlar Şurasının sədr müavini diqqətə çatdırıb ki,

hazırda Azərbaycan tarixinin ən möhtəşəm dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Zəfer ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirib.

"Mühərribənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədönlü tədbirlər həyata keçirilir. Artıq Böyük Qayıdış programı nəticəsində minlərlə insan doğma yurdlarına qayıdır.

Çıxış edən YAP Veteranlar

“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları”



Mayın 5-də Bakı Dövlət Universiteti (BDU) və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları” mövzusunda konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önungə gül dəstələri düzülüb. Konfrans iştirakçıları BDU-nun Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını da ziyarət ediblər.



lərini qurban vermiş şəhidlərin ezziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin mənəli ölüm yolu və zəngin dövlətçilik əsindən bəhs edən videosütə nümayiş olunub. BDU rektoru Elçin Babayev konfransın Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu ilk Konstitusiyanın 30. tariximizə qızıl herflərlə yazılmış böyük Qələbəmizin 5 illiyi münasibəti, “Konstitusiya və Suverenlik İli”ndə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Konfrans Ulu Öndər Heydər Əliyevin tükənməyən siyasi ərsinin, qüdrətli Azərbaycan dövlətinin qurulması üçün Ümummilli Lider tərefindən formalasdırılan əsasların öyrənilməsi və tedqiqi istiqamətində əldə edilən nəticələrin müzakirəsi baxımdan xüsusi önem daşıyır: “Xalqımız hələ öten əsrin 70-ci illərdən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, müstəqilliye gedən yoluñ təməllərini formalasdırığıni, soy-kökümüzə, milli adət-ənənələrimizə qayğıd prosesinin böyük çətinlikle ilk çıçılarını açdığını çok yaxşı dərk edir və qiyamətləndirir. Məhz öten əsrin 70-ci illərdən başlayaraq Azərbaycan Ulu Öndərin inanılmaz səyləri ilə keçmiş sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir respublikaya çevrilidi. İqtisadiyyat, sənaye, elm, təhsil, mədəniyyət sahələrində inanılmaz uğurlara imza atıldı. Sonralar - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də Ulu Öndər bu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisine yönəltdi. Ölkəmiz parçalanmaq, bölünmek təhlükəsi ilə üzleşdiyi illərdə Ulu Öndər Heydər Əliyev xalqımızın yenidən nəticə oldu. Xalqın tələbi ilə yenidən və bu dəfə daha böyük ezm və



inamla Azərbaycana rəhbərliyə qayıdaraq, xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərefindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Bu strategiyanın siyasi, iqtisadi, hərbi, sosial sferalarda uğurla gerçəkləşdirilməsi üçün böyük layihələr həyata keçirildi. Azərbaycan etibarlı tərefdaş kimi dünyada qəbul olundu. Ölkeyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Yenidən əldə edilən müstəqilliymizin qorunub saxlanması və daha da möhkəmləndirilməsi istiqamətində titanik işlər görüldü. Illər sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız tarixi qələbənin təməlləri həmin dövrə atıldı. Ulu Öndər Heydər Əliyevin ölkeyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıdı. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənledirdən Ulu Öndər Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi isə, heç şübhəsiz ki, bu gün dünya siyasetinin fenomeni olan İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev öten illər ərzində sarıslız təməlləri Ulu Öndər Heydər Əliyev tərefində qoyulan dövlətçilik siyasetini ezmələ inkişaf etdirərək, ölkəmizi dönyanın modern və qüdrətli dövlətlərindən birine çevirdi, müqəddəs ata vəsiyyətini, xalqımızın ən ülvi arzusunu şərəflə yerine yetirdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyini tam bərpa etdi”.

Rektor diqqətə çatdırıb ki, Ulu Öndərin

hər zaman sonsuz diqqət və qayğı ilə yanaşlığı, “Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin mezunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin kollektivi de bütün xalqımız kimi, hər zaman Ümummilli Liderin ezziz xatirəsini böyük hörmət və ehtiramla yad edir, onun zəngin siyasi ərsinin tedqiqi və gənc nəslə ötürülməsi istiqamətində əldən gələni əsirgəmir. BDU-da Heydər Əliyev ərsinin öyrənilməsi və gələcək nəsilərə ötürülməsi istiqamətində hərtərəfli fəaliyyət aparılır. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ilində Universitetin 102 əməkdaşı və 100-dən çox tələbəsi YAP sıralarına qəbul edilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə bildirib ki, Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik ərsi və mütərəqqi ideyalar ilə əbədiyyaşarlıq qazanıb. Onun sözlərinə görə, müdrik dövlət xadimi sovet dövründə Azərbaycan SSR-in rəhbəri kimi respublikamızın intibahına nail olub, gələcək müstəqilliyyinin əsaslarını formalasdırıb: “Heydər Əliyevin həmin dövrə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük siyasi-ideoloji əhəmiyyətə malik fəaliyyəti, o cümlədən Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması və azərbaycanlıq ideologiyasının təşviqini daim diqqətdə saxlaması bu baxımdan xüsusi qeyd edilməlidir”.

Ardı Səh. 6



Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslendirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda can-

“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: qüdrətli dövlətin əsasları”



Əvvəli-Səh-5

Tahir Budaqov qeyd edib ki, 1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rehbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz liderinin etrafında six birləşməsi isə dövlətçilik tariximizin dönüs nöqtəsi – mühüm bir tələyülü mərhələnin başlanğıcı olub. O bildirib ki, ölkədə хаos və anarxiyanın hökm sürdüyü, qonşu Ermənistanın ozamankı geosiyası şəraitdən və respublikanın ağır vəziyyətdə olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda xalqın çağırışı ilə 1993-cü il iyunun 9-da Bakıya qayıdan və 15-də Ali Məclisin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev Azərbaycanı ciddi siyasi və iqtisadi problemlərdən, böhran vəziyyətindən xilas edərək inkişaf yoluna çıxarıb və ölkəmizə real müstəqillik qazanıb: “İctimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, milli birliyin təminini, ardıcıl sosial-iqtisadi və siyasi-hüquqi islahatların reallaşdırılması, müstəqillik dövründə ilk parlament seçkilərinin keçirilməsi və müstəqillik döneninin ilk Konstitusiyasının qəbul edilməsi Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləmesini təmin edib. Bununla yanaşı, milli maraqlara əsaslanan uğurlu xarici siyaset kursu dünya birliyindən tecrid olunmuş Azərbaycanın beynəlxalq münasibətlər sisteminde mövqelərinin möhkəmənməsini və etibarlı tərəfdəş kimi tanınmasını şərtləndirib”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, siyasi varisliyin təmin olunması Ulu Öndərimizin uzaqqorənliyinin en böyük təzahürüdür: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Heydər Əliyev yolunu tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlət maraqlarına və çağdaş realillərlə uyğun davam etdirməsi nəticə-

sində misilsiz nailiyyətlər əldə edildi, xalq-iqtidat birliyi daha da möhkəmləndi, Azərbaycan regionda lider dövləte çevrilərək dünyada önəmli tərəfdəş kimi tanındı, nəhayət, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə Zəfər zirvəsinə yüksəldi”.

Tahir Budaqov vurğulayıb ki, cəmiyyətin bütün təbəqələrini temsil edən vətənpərvər insanlar kimi, Bakı Dövlət Universitetində çalışıyan qabaqcıl elm xadimləri, ziyanlılar da Ulu Öndərin ideyalarını reallaşmasında mühüm rol oynayıb, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan siyasetinə qətiyyətli dəstək ifadə ediblər: “Ümummülli Liderimiz məzunu olduğu Bakı Dövlət Universitetinin fəaliyyətinə həzər böyük önəm verib, BDU-



nun 50, 60, 75 və 80 illik yubileylərində iştirak edərək, bu ali təhsil ocağını “Azərbaycan xalqının milli sərvəti” adlandırıb. Tarixi ənənələrə və zəngin elmi nailiyyətlərə malik olan Bakı



Dövlət Universitetinin elm və təhsil sahəsi ilə yanaşı, siyasi proseslərde də fəal rol oynayan, prinsipial mövqeyi və sağlam əqidəsi ilə fərqlənən, milli məsələlərdə və tarixi-siyasi məsuliyyət anlarında öz sözünü deyən nüfuzlu alimləri partiyamızın sıralarında təmsil olunurlar. Yeni Azərbaycan Partiyasının üzvü olan elm xadimlərinin dövlətçilik, azərbaycanlıq, vətənpərvərlik prinsipləri əsasında çalışmalar, üzərlərinə düşən vəzifələri layiqince yerinə yetirənləri Heydər Əliyev irsinə və ideyalarına sədəqət nümunəsi olmaqla yanaşı, Azərbaycanın inkişafına, qarşıda duran hədəflərin reallaşmasına onəmli töhfədir”.

Sonra YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub. Daha sonra YAP sıralarına yeni qəbul olunmuş BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Arzu Orucova və Tarix fakültəsinin II kurs tələbəsi Ayan İsmayılova çıxış ediblər. Yeni Azərbaycan Partiyasının Himni səsləndiriləndən sonra tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.



Metanet Mammadova

Allah dırnaq verdi, biz onu caynağa çevir dik...

Tanrı insanı yaradıb və ona məsləhəti daxilində məxsusılık verib. Bu məxsusılıklə insan digər canlılardan tamamilə fərqlənib. Məsələn, Ulu Yaradan bəzi heyvanlara caynaq verdiyi halda, insana sadəcə dırnaq verib. Ona görə dırnaq verib ki, insana caynağa ehtiyacı olmadan yaradıb. Ona əl-qol, barmaqlar verib ki, istənilən işi onların köməkliyi ilə görə bilsin. Dırnaqların özü də bəzi işləri görməklə yanaşı, həm də barmaqların ucunu qorumaq üçün nəzərdə tutulub.

Lakin zaman-zaman insan övladı Yaradanın ona bəxş etdiklərini artıq bəyənməməyə başladı. Allah bizi qaraderili yaratdığı halda, biz ağdərili olmaq istədik və olduq. Allah bizi qarasاقlı yaratdığı halda, biz bunu bəyənməyib sarı saçlarla əvəzleşdirdik. Yaradanın verdiyi burunu dəyişdik, yanağı ayrı formaya saldıq, dodaqlara dolğu ilə əlavələr etdik. Bədənimizin istənilən yerinə əməliyyatlar tətbiq etməklə, onu yeni bir formaya saldıq.

Və dırnaqlarımız da eynilə, bu müasirlik və yeniliyin, dəbin qurbanına çevrildi. Ən dəhşətli də elə bu oldu. Allah bize dırnaq verdi, bizi heyvanlardan fərqləndirdi. Onlara caynağı ona görə verdi ki, yem tapıb yeye bilsinlər, yeri gələndə özlərini müdafiə etsinlər. Lakin biz bu caynağı da onlara çox gördük. Bəzi heyvanları öldürüb dərisini əynimizə geyindiyim kimi, paltarını papaq edib başımıza qoyduğumuz kimi, caynağını da ondan aldıq.

Beləliklə, Allahın bize bəxş etdiyi dırnağı bəyənməyib onu caynaqla əvəzleşdirdik. İndi tez-tez caynaqla gəzən qadınlarla rastlaşmaq olur. Xüsüsile marketlərdə kassa öündə qəpik pulları caynaqları ilə götürə bilməyən qadınları görmək olur. Gənc qızlar var ki, təsadüfen yanından otende saçına siğal çəkərsə, caynaqlarının sənin gözlərini tökməsi təhlükəsi var.

Metroda da bu caynaqlı qızları tez-tez görmək mümkündür. Yolu ötərkən avtomobilin içərisində rolu tutan belə caynaqları da görmək olur. Yəni her yerde belə caynaqlı qızlarla qarışlaşmaq mümkünür. Onlara baxdıqca adamın ürəyinə ağrılıq çökür. Nə çantalarını aça bilir, nə telefonu tuta bilir. Hələ telefonda mesaj yazarkən adamın onlara, sözün həqiqi mənasında, yazıçı gelir. Bir zillət çəkirlər, zülmə yazırlar ki, gəl, görəsən. Lakin bu caynaqlar onlar üçün o qədər vazkeçilməzdir ki, bu qədər çətinliyə sinə gərir, lakin caynağı dırnaqla əvez etməyi düşünmürler.

Defələrlə belə gənc qızlara yardım etməyə çalışmışam. Məsələn, kassa qarşısında da, yolda bir əşyaları yerə düşəndə mücadilə edib onu götürə bilmədiklərini görərkən əyilib qaldırıb vermişəm da. Baxmayaraq ki, bu caynaq sahibləri məndən defələrlə az yaşda olublar. Ona görə etmişəm ki, onlara yazığım gelir. Ona görə yazığım gelir ki, ağıllarını itirmiş varlıq hesab edirəm. Onların köməyə ehtiyacı olduğunu düşünürəm. Caynaq daşıqları üçün sanki bir əllilik qazanıblar həyatdan. İş görmək, əllərini istifadə etmək qabiliyyətin dən məhrum olublar. Bu məhrumiyyət isə ağılin məhrumiyyəti ilə nəsib olub onlara. Bu səbəbdən də belələrinə acımaib, nə edəsən?..

Bizim cəmiyyətimizdə dəhşətli olan odur ki, xüsüsile gənc qızlar bir-birinə bəhsəbəhsə yaşıyırlar. “O, etdi, mən də edim” iddiası bu gün o həddə çatıb ki, bəzi gənc qızlar artıq özlüyündən çıxıb, başqası olub. Yəqin ki, onlar böyük sözü də dinləmir ki, dırnaqlar bu hala düşür. Yəqin evlərdə anaları onlara yemək yeməkdə, şəxsi gigiyena işlərində kömək edir, yoxsa bunu onların özlərinin etməsi mümkünksüzdür.

Bəli, Allah bize dırnaq verdi, biz isə bəyənməyib onu caynağa əvəzdirik. Və etrafımızdakı insanlardan yardım dilənməye başladıq. Hansı ki, bu caynağı heyvanlara verib dağdaşa, çölə-düzə buraxmışdır ki, yem tapmaqdə, yeməkdə, özlərini mühafizə etməkdə, gigiyena işlərini həyata keçirməkdə ondan istifade etsinlər. Lakin biz bu caynaqlar vasitəsilə heyvanların etdiyinin birini belə edə bilmirik. Bu caynaqlar sadəcə bizim “debli” olduğunu, öz düşüncəmizə əsasən gözəl göründüyü anladır etrafa. Odur ki, çox təessüflər olsun. Hələ qarşıda bir evdə gəlin, ana olacaqlarını düşündüyümüz bu qızlar üçün defələrlə təessüflər...



Azərbaycan xalqı öz böyük oğlu, dahi öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd etməyə hazırlanır. Azərbaycan xalqının şanlı tarixinə öz adını qızıl hərflərlə yazmış dahi rəhbər... Bəli, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqilliyimizin dönməz xarakter alması, milli şüurun dirçəlişi, iqtisadiyyatın inkişafı, ordun quruculuğu bu dövrün əsas mahiyyətini təşkil edir. Ümummilli Liderin Azərbaycana baxış etdiklərini tarix boyunca ondan əvvəl heç kim bacarmayıb. Məhz bu dahi şəxsiyyət ölkəmizdə qüdrətli ordu yaratdı, iqtisadiyyati dirçəldi, Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı.

Xalqımız Ulu Öndərin xilaskarlıq və quruculuq missiyasını unutmur və heç vaxt unutmayacaq. Ötən əsrin 90-ci illərindən çox ağır, böhranlı vəziyyətə düşər olmuş Azərbaycan xalqı xilasına, bugünkü tərəqqisine görə özünü Heydər Əliyevə borclu sayır. Hər il dekabrın 12-də və mayın 10-da Fəxri xiyabanda yaşanan böyük izdiham Ulu Öndərin xatirəsinə əbədi ehtiramdan xəber verir. Azərbaycan xalqı Heydər Əliyev ideologiyasına da, ideallarına da sadıqdır.

Heydər Əliyev döneni Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Bu gün Azərbaycan Ümummilli Liderin müəyyənləşdirdiyi yolla inamlı irəliləyir. Xalqımız Ulu Öndərin layiqli davamçısı, Prezident, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə inanır və onu dəstəkləyir. Bu inam və dəstəyin, həmrəyliyin ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, bu gün isə Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa və quruculuq işləridir.

Ümummilli Lider Heydər Əliyevin en böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyüümüzün bərpası idi. Ulu Öndərin illər önce böyük uzaqgörənlilik dediyi bu sözər yada düşür: "Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütələq qaytarılacaqdır. Nəyin bahasına olursun".

Dahi şəxsiyyətin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu. Üçrəngli Bayraqımız yenidən bütövləşən Vətən torpağında qırurla dağalanmağa başladı.

İşgaldən azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Dövlətimizin başçısı, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza 2023-cü ilin sentyabrın 19-da növbəti Qəlebənin sevincini yaşıtdı. Dövlət Bayraqımızı əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə,

Əsgərənda ucaltmaqla xalqımızın arzularını çin etdi. Müstəqil Azərbaycanın suverenliyi tam bərpa olundu.

Bəli, Heydər Əliyev irsi elə bir zəngin xəzinədir ki, oradan hər kəs faydalana bilər. Onun dövlət idarəciliq bacarığı, diplomatik gedişləri, çətin anlarda vəziyyəti düzgün qiymətləndirək çıxış yolları tapmaq məhaməti, insanlarla ünsiyyət qurmaq bacarığı, yüksək biliyi, savadı və digər müsbət keyfiyyətləri əsl məktəbdir və iller, əsrlər ötsə də onun təcrübəsindən bəhrelənmək mümkündür. Onun həyat yolu, mübarizliyi, xalqına bağlılığı, daima ölkəsinə düşünməsi, bütün həyatı boyu insanların firavan və sülh şəraitində yaşaması üçün çalışması sözün əsl mənasında Heydər Əliyevin vətənpərvərliyinin ən sabit sübütudur. Heydər Əliyev hələ gənc yaşlarından hansı vəzifədə çalışsa, hansı iş tapşırılsa, o həmisi savadı, biliyi, əzmkarlığı, zəhmətsevərliyi ilə seçilmiş və daima inamlı yüksəkliklərə doğru irəliləmişdir.

Bu gün onu anarkən fərəh hissi ilə deyirik ki, Ulu Öndərin ictimai-siyasi fəaliyyəti Azərbaycanın xalq və dövləticilik ənənələrinin təcəssümüdür. Tarixdən hər kəsə məlumdur ki, hətta keçmiş Sovet İttifaqı zamanı respublikamıza rəhbərlik edən Heydər Əliyev, sovet rəhbərliyinin qısqancılıqla yanaşaraq sünü manələr yaratmasına baxmayaraq, respublikamızın inkişaf etməsi üçün əlindən gələni edirdi, əzmkarlığı sayəsində bütün istiqamətlərdə mühüm yeniliklərə, uğurlara nail ola bilmədi. Azərbaycanda 70-ci illərin əvvələrindən başlayaraq hər sahədə baş verən müsbət dəyişikliklər, geniş vüsət alan quruculuq işləri və Heydər Əliyevin uzaqgörənliliyi sayəsində xalqımızın qazandığı uğurlar təkçə ölkəmizdə deyil, ittifaq məqyasında da daim təqdir edilib, nümunə olaraq göstərilib. Illər ötməsinə baxmayaraq Vətənini sevən hər kəs fəxrə qeyd edir ki, o vaxt Azərbaycan təkamül dövrünə qədəm qoydu.

Bu günkü qüdrətli Azərbaycanın əsası məhz Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi illərdə qoyulub. Bu, tarixi gerçəklilikdir. Çünkü respublikamıza rəhbərlik etməye başladığı ilk günlərdən qəbul etdiyi qərarlar Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən, gələcəyə nikbin baxan rəhbər, müdrik dövlət xadimi olduğunu göstəricisidir.

Heydər Əliyev - bütün zamanların DAHİ LİDERİ!

Rəhbər vəzifədə çalışdığı bütün zamanlarda o çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusi ilə də hərbi sahədə uğur qazansınlar. Heydər Əliyev bunun üçün gəncləre lazımi imkanların yaradılması naməne daima çalışmış və tabeçiliyində olanlardan da bu işə ciddi yanaşmağı həmisi tələb etmişdir.

Ulu Öndər Heydər Əliyev hakimiyətde olduğu illərdə müstəqil respublikamızda milli zabit kadrlarının hazırlanmasına da böyük diqqət ayırb. Sovet hakimiyəti illərində Moskvadakı bir sıra dairələr tərəfindən Azərbaycan övladlarının hərbi xidmət keçməsi, ali hərbi təhsil almalarına müxtəlif yollarla əngəller töredilir, azərbaycanlı gənclər hərbi sahədə ögey münasibətlə üzləşirdilər. Yaradılan bu süni əngəller və ədalətsiz

böhran vəziyyətinə çatdırılmışdır. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyanları, tanınmış insanları son dərəcə narahat edirdi. Xalq bütövlükdə, uğuruma sürükləyen məqamlar istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. İqtisadiyyatımız böhranlı vəziyyətə gelib çatmış, işsizlik, demek olar ki, kütləvi hal almışdı.

Bunun nəticəsi olaraq əhalinin yaşayış səviyyəsi minimum səviyyəyə çatmışdı. Ölkənin ictimai-siyasi həyatında anarxiya, xaos hökm süründü. 15 iyun 1993-cü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyətə qayıdışı ölkəni düşər olduğu vəziyyətdən çıxardı. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental məhiyyət kəsb etməye başladı.

1994-cü ilə "Əsrin Müqaviləsi"nin imzalanması milli iqtisadi inkişafın təməlini qoyma. Əlbəttə, "Əsrin Müqaviləsi"nin imzalanması tarixi hadisə və dönüş nöqtəsi idi. Azərbaycanın "Əsrin Müqaviləsi"ndən başlanan yolu haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft stratejiyasını həyata keçirir və bu stratejiyasında əsas mənəsi, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naməne dəha səmərəli istifadə etməkdən ibarətdir".

Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında tarixi xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılması oldu. Belə ki, 1995-ci ilə qəbul olunmuş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunu əsaslarını formalasdırıldı. 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibaret olan konstitusiyanın mühüm əzəlliklərindən biri də vətəndaş hüquq və azadlıqlarına geniş yer ayrılmış idi.

Bundan başqa, 1996-1997-ci illərdə Azərbaycan insan hüquq və azadlıqlarının, demokratik təsisatların inkişafının təminatı ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşuldu. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Azərbaycan MDB məkanında və müsəlman dünyasında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. 14 iyul 1998-ci il tarixdə Azərbaycanda konstitusyon müstəvinin ən vacib institutlarından biri - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyev konstitusyon hüququn təmel prinsiplərindən olan söz azadlığının təminatı ilə bağlı mühüm bir qərara imza atdı. Belə ki, metbuat üzərində senzura tamamilə ləğv edildi.

Bəli, görkəmli dövlət xadimi Heydər Əliyev bu gün cismən aramızda olmasa da, onun parlaq ideyaları Azərbaycanın inkişaf yolunu işıqlandırıb. Ulu Öndərin yolu ezmələ davam etdirilir və ölkəmizi inamlı ireli aparır. Bu gün ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edən Prezident İlham Əliyev uzaqgörən və titanik fəaliyyəti ilə Azərbaycanı dünya məqyasında, o cümlədən Türk dünyasında və bölgədə qüdrətli dövlətə, söz və nüfuz sahibinə, etibarlı tərəfdəşə çevirib. Əminliklə söyləmək olar ki, Azərbaycan var olduqca Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq və daha da inkişaf etdiriləcək!




Muxtar Nağıyev
YAP Sabail rayon
təşkilatının sədri

yanaşma səbəbindən ittifaq məqyasında azərbaycanlı generalları, yüksək vəzifəyə teyin edilən, orden medallarla təltif olunan hərbiçiləri barmaqla saymaq mümkün idi. Ali dövlət vəzifəsində çalışmağa başladığı ilk gündən Heydər Əliyev gördüyü işlərlə səbəb olunmadır. Sovetlər dönməndə bu stereotipi sindirmaq üçün var gücü ilə çalışdı və bütün manələrə baxmayaq Ulu Öndər buna nail oldu. Bu istiqamətdə atlığı ən böyük və qətiyyətli addım isə Cəmşid Naxçıvanski adına Herbi Liseyin yaradılmasıdır.

Dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı hərbiləşdirilmiş ibtidai məktəbə ilk illərdən başlayaraq qəbul olunanların böyük əksəriyyətinin azərbaycanlı yeniyetmələr və yerli gənclər olmasına nəzarət edirdi.

Ulu Öndərin öz xalqına olan sonsuz sevgisini təcəssüm etdirən daha bir tarixi faktı diqqət edək. Xalqın təkidli tələblərindən sonra 1993-cü ilin iyununda yenidən hakimiyətə qayıdan Heydər Əliyev, Azərbaycanın başının üzərini alan təhlükələrindən xalqımızı xilas etdi. Məlum olduğu kimi, 1990-ci illərin əvvələri Azərbaycan dövrünün ağır günlərini yaşayırdı. Bir tərəfdən, separatçı qüvvələr və onların himayədarları ölkəmizi parçalayırlar, digər tərəfdən, iqtisadiyyatımız tamamilə dağdırılmışdı. Şəhər və kəndlərimiz bir-birinin ardınca işgal edilirdi. Müstəqilliyimizin ilk illərində hakimiyətdə olan və bir-birini əvəz edən səriştəsiz siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükələ



"Azərbaycanın dövlət başçısı İlham Əliyev cənablarının Çin Xalq Respublikasına səfəri siyasi bir hadisə kimi diqqəti cəlb edir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputati Anar İsgəndərov deyib.

Onun sözlerine görə, hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Çin dünyanın ən böyük dövlətlərindən biri və birincisidir: "Bu dövləte Azərbaycanın dövlət başçısı tərəfindən rəsmi səfər, bu səfərin böyük coşqu ilə qarşılılanması və təkçə Çinin döv-

lət başçısı yox, ümumiyyətlə, Çinin Azərbaycan dövlət başçısına olan səmimi münasibəti göstərdi ki, Azərbaycan və Çin ərazi və əhali baxımından sayına görə müxtəlif olsalar da, Azərbaycan da dünyadan inkişaf etmiş dövləti kimi qəbul olunur.



Politoloq, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perendiyev "Moskva-Baku" portalına müsahibəsində Ermənistanın baş nazırının Azərbaycanla sülh naminə ölkə Konstitusiyasını dəyişməsi perspektivlərini şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Aleksandr Nikolayeviç, belə bir fikir yaranır ki, Ermənistanın baş naziri Nikol Paşinyanın əhalini vaxtaşırı Konstitusiyanın dəyişdirilməsinin zəruriyyəti tezisinə doğru itələsə də, bunu çox qarşıq şəkildə edir. Niya Ermənistan hökumətinin başçısı sadəcə olaraq bəyan edə bilmir ki, Ermənistana Azərbaycanla sülh lazımdır və biz Konstitusiya ilə bağlı referendum keçirmeliyik?

- Birincisi, Paşinyan bunu edə bilməz, çünki o, millətçi, revanşist təfəkkürlü qüvvələrin və bu cür fikirlərə üstünlük veren əhalinin üzəyindən qorxur. Onun indi "yaxın ayılarla Konstitusiya ilə bağlı referendum keçirək" deməsinin mənası yoxdur. Çünkü Ermənistanda aparılan sorğular göstərir ki, əhalinin eksəriyyəti Konstitusiyanın dəyişdirilməsinin əleyhinədir. Paşinyan niya özüne qarşı getsin? Onun əsas vəzifəsi hakimiyətdə qalmaqdır.

Görünən odur ki, Nikol Paşinyan Ermənistan Konstitusiyasını operativ şəkildə dəyişmək niyyətində deyil. Və deyəsən, referendumu 2027-ci ilə qədər təxirə salır. Amma bu, hiyləgər siyasi gedişdir. Yerevan, prinsipcə, indi Bakı ilə sülh sazişi imzalamaya hazırlıdır, lakin məlum olduğu kimi, Bakı üçün Ermənistən Respublikasının əsas qanunundan Azərbaycana qarşı ərazi iddialarının çıxarı-


"Dünyada Azərbaycanın imici inkişaf etmiş dövlətlərin sırasındadır"

Azərbaycanın dövlət başçısına çox böyük hörmət var. Vaxtılı Böyük İpek yolu Çindən başlayaraq Azərbaycan da daxil olmaqla dünyanın böyük bir hissəsini əhatə edirdi. Bu gün də iki dövlət arasında bağlanmış müqavilələr onu göstərir ki, Böyük İpek yolu yenidən fəaliyyətdədir. Azərbaycan bu yolu inkişafında və həyata keçirilməsində əlindən gələnə edir. Çin Xalq Respublikasına Azərbaycanın Dövlət başçısının səfəri onu göstərdi ki, Azərbaycan 90-ci illərin əvvəllərinin Azərbaycanı deyil, inkişaf edən ölkədir. Bu gün Azərbaycan Qərbin on dövlətinə enerji baxımından kömək edən dövlətdir. Dünyada Azərbaycanın imici inkişaf etmiş dövlətlərin sırasındadır.

Bu mənada Çin Xalq Respublikası ilə Azərbaycan arasındaki sazişlər, müqavilələr və gələcəklə bağlı perspektivlər onu göstərir ki, Azərbaycanın Qərba integrasiyası ilə yanaşı, Mərkəzi Asiya ölkələri ilə

yanaşı, o cümlədən Çin Xalq Respublikası ilə de münasibətləri inkişafa getirib çıxarı. Eyni zamanda bütün bu illər ərzində Çin həmisi Azərbaycanın ərazi bütövlüyünü dəstekləmişdir. Ermənistən Azərbaycana təcavüzü dəstekləməyən BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri idi. Bu mənada da Azərbaycan da Tayvan məsələsində həmisi Çinin tərəfindədir, ədalətin tərəfindədir. Çinin bu istiqamətdəki mübarizəsinə dəstekləmişdir. Çin dünyadan inkişaf edən bir dövlətidir. Azərbaycan öz dövlət müstəqilliyini bərpə etdikdən sonra ticari əlaqələr yüksək səviyyədə inkişaf etmiş, bu əlaqələr bu gün də inkişafdadır. Gələcəkdə də müstəqil Azərbaycana Çin Xalq Respublikası arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Çin Xalq Respublikasına Azərbaycan dövlət başçısının səfəri böyük təkamül oldu. Əminəm ki, bu münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir".

"Ukraynadakı hərbi əməliyyat bitəndən sonra Ermənistanın sülhdən qaçmağa yeri olmayıacaq"



ması əsas və ədalətli şərtidir. Paşinyan Ermənistana və özüne Konstitusiyanı dəyişdirmək üçün vaxt verir və bu müddət ərzində nələrinse dəyişə biləcəyinə ümidi edir. Bəli, o, indi sülh sazişi imzalamaya hazırlıdır, lakin bu, Bakıya yaramır, çünkü Azərbaycan İrəvana etibar etmir və hesab edir ki, Ermənistən Azərbaycan Respublikasına qarşı ərazi iddialarını özünün əsas qanunundan çıxmaması Azərbaycanı riskli mövqeye qoyur ki, gələcəkde Ermənistən tərəfindən də həmin ərazi iddiaları ona təqdim oluna bilər.

Ermənistən baş naziri ümidi edir ki, Qərb hansısa yolla respublikaya kömək edə biləcək ki, heç nəye imza atmasın. Göründüyü kimi, Paşinyan neyisə gözləyir, gələcəkde Azərbaycanın tələblərini yerinə yetirməməyə imkan verəcək nəsə gözləyir. O ümidi edir ki, Konstitusiya ilə bağlı referendumun keçirilməməsinə şərait yaradacaq hansısa vəziyyət yaranacaq.

Burada yeni heç nə yoxdur. Bu, Nikol Paşinyanın adı taktikasıdır. Həmisi manevr edir. Ermənistən 9-10 noyabr 2020-ci il tarixli üçterəfli bəyanatın bütün bəndlərini yerinə yetirməyib, nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması bəndini yerinə yetirməyib, hətta son illərdə bu məsələ ilə bağlı sənəddə heç bir razılaşmanın qeyd olunmadığını bəyan edib.

Eyni şey Nikol Paşinyanın Ermənistən-Rusiya münasibətləri ilə bağlı siyasetinə də aiddir. İrəvan Rusiya Federasiyası ilə əlaqələri tamamilə kəsmək istəmir; münasibət dən özüne faydalı olanı götürür, eyni zamanda Rusiyani tənqid edir. O, KTMT ilə münasibətləri dondurdu, amma Ermənistən Ali və MDB-də hər şeydən razıdır, eyni zamanda Avropa İttifaqına daxil olmağı istəyir.

Baxın, Paşinyan da Moskvada Qələbə Paradına gedir. Baxmayaraq ki, İrəvanın mərkəzində nasist əməkdaşı Qaregin Njdenin abidesi həle də dayanır.

İrəvan, lazımlığı yerde, dar döngələrdə yayınmağa çalışır, bu bir taktikadir - "bütün canavarları bəsləmək". Rusiya və Ai kimi Azərbaycan da vədlərle "qidalanır". Ermənistən daxilində də insanlar "yedirilir". Bu taktika açıq-aydın görünür: kənar oyun-

çularla münasibətlərdə İrəvan üçün lazımsız işlər görməkden, digər tərəfdən "sülhün əleyhinə deyilik" deməkdən çəkinəcək şəkilde edilir.

Mümkin ssenari var ki, İrəvan 2027-ci ilə qədər, yeni konstitusiya referandumunun planlaşdırıldığı vaxta qədər gözləyib, onu keçirməmək üçün yenidən bəzi səbəblər ortaya atsın.

Amma Paşinyan nə qədər hiylələr olmağa çalışsa da, bu manevr taktikasına əməl etse də, mən hesab edirəm ki, Ermənistən baş naziri elə vəziyyətə düşə bilər ki, o, Konstitusiyani dəyişməli və sülh sazişi imzalamalı olar. Və bu elə bir vəziyyət olacaq ki, İrəvan daha yeni nəsə fikirləşə bilməyəcək və ya Konstitusiya ilə bağlı referendumu təxirə sala bilməyecək. Amma çox güman ki, bunun üçün şərait Ukraynadakı xüsusi əməliyyatın bitməsindən sonra formalşacaq. Çünkü Rusiya daha azad olacaq, Qərb üçün daha çətin olacaq, Ermənistəna daha da az vaxt qalacaq. Və ümumi vəziyyət, - o cümlədən Cənubi Qafqaz üçün də- elə inkişaf edə bilər ki, İrəvanın sadəcə olaraq Konstitusiyani dəyişdirməkdən və sülh sazişi imzalamaqdan başqa gedəcək yeri qalmasın.

Ermənistən və Qərbin müxtəlif oyunları davam edir. Ukrayna ətrafında münaqişə başa çatdıqdan sonra İrəvanın tez bir zamanda melodiyasını dəyişməsi ehtimalı yüksəkdir. Və Rusiyani tənqid etməyi

dayandıracaq və KTMT-yə qayıdacaq, çünkü onun çoxlu variantı olmayacağı. Qərb ona problemlərinin həllində fəal kömək edə bilməyəcək. Artıq Avropa ittifqının təsiri və resursları ilə bağlı vəziyyət dəyişir. O vaxta qədər Azərbaycan təzyiq edəcək, İrəvan isə durmadan yayınacaq.

- Ümumiyyətlə, İrəvan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması tələbini yerinə yetirməyə tələsmir. Niye?

- Hər halda, ona görə ki, bir şey olarsa, yapılmışa nəsə olsun, manevr üçün əlavə yer olsun. Birdən Aİ və ABŞ Minsk Qrupunun üzvləri kimi ona bu struktur vətəsili kömək etmək isteyərlər. Paşinyan həmisi çalışır ki, manevr imkani olsun. O, Qarabağ məsələsinin bağlandığını və Ermənistənda Qarabağ hərəkatının artıq mümkün olmuş olduğunu iddia edir, lakin bütün bunlar əslində onun manipulyasiyasıdır. Bəli, o, açıq şəkildə bir şey deyir, amma başqa şey edir. Amma görürük ki, Ermənistəna necə silahlər götürülür, orduda islahatlar aparılır. Ermənistən-NATO və Ermənistən-ABŞ təlimləri vaxtaşırı keçirilir. Ona görə də Qarabağ məsələsinin Ermənistən üçün qapalı olması, orduğun sırf özünümüdüfə üçün lazımlı olması barədə bəyanatlara inanmaq olmaz; bunlar yalançı bəyanatlardır. Paşinyan Azərbaycanla sülh məsələsində onun üçün yaranacaq situasiyalardan asılı olaraq hərəket edəcək.

Tərcümə - Elçin Bayramlı



**Deputat Azər Badamova
qarşı olan təxribat
Rusiyadan Azərbaycana qarşı
törədilmiş kibərhücumlar
fonunda baş verir**

Elə dövlətlər var ki, onlarla səmimi, etibarlı tərəfdəş olmaq bəzi hallarda çətinliklər yaradır. Çünkü həmin dövlətlərdə bəzi rəsmi şəxslər qaranlıq yol tutur və hər cür vasitədə istifadə etmək dövlətlərə əlaqələrin səmiyyət üzərində qurulmasına əngəller yaratmağa çalışırlar. Baş verenlərə əsasən demək olar ki, qaranlıq niyyəti qara keşşələr bəzi hallarda isteklərinə nail olurlar. Onlar təmsil olunduqları dövlətlərin hakim elitasına təsir edir və dost əli uzadan ölkələrlə müttəfiqlik münasibətlərin qurulmasına mane olurlar.

Rusiya-Azərbaycan yaxın qonşu dövlətlərsənsə, qara keşşələrin səyi nəticəsində iki dövlət arasında zaman-zaman konfliktlər, bəzi hallar ciddi problemlər yaranır. Qroznı-Bakı reysi ilə ucan səriñin təyyarəsinin Rusiya ərazisində raketlə vurulması heç şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin qurulmasından narahat olan qüvvələrin təxribatı idi. Hələ də Rusiya törədilən təxribatla bağlı yetərli üzrəxahlıq və zərərçəkənlərə kompensasiya ödəməyib. Nece deyərlər, təyyarənin vurulması yarası sağalmamış Rusiya tərəfi Azərbaycana qarşı növbəti dost olmayan əməl tərədi. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputati Azər Badamov Həstərxan şəhərinə səfəri zamanı Moskvada hava limanında saxlanılıb və onun ölkəyə girişinə qadağa qoymulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bir cavab gözlədiyi halda, qarşı tərəf bu kimi düşünüləməmiş addımlar atır. Rusiyadakı qaranlıq dairələr heç də düşünməsinlər ki, Azərbaycan təyyarə qəzasını unudub, hər şey yaddan çıxıb. Təbii ki, belə düşünmək sadələvhələk olardı. Azərbaycan hələ də təyyarenin vurulmasının eśl səbəbləri ilə bağlı məntiqli açıqlama, etiraf və kompensasiya gözlayır. Bu məsələ Azərbaycanın gündəliyində vacib mövzu kimi aktuallığını saxlayır.

'Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik'

Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həstərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həstərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub. Məlum olduğu kimi, hər il Həstərxanda Azərbaycan xalqının ümummülli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilir və Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti hamın tədbirlərdə iştirak edir. Bu il de Azərbaycan parlamentindən və icra strukturlarından ibarət nümayəndə heyətinin səfəri zamanı öncədən heç bir xəbərdarlıq verilmədən Milli Məclisin deputati Azər Badamov saxlanılıb və onun Rusiya ərazisində girməsi icazə verilməyib.

Beynəlxalq hüquq normallarına əsasən belə halla bağlı əvvəlcədə ölkələrin nümayəndə heyətlərinə məlumatlar verilir. Ən azı adları "qara siyahı"larda olan şəxslərin kimlikləri və daşıdları vəzifelərlə bağlı məlumatlar

Rusyanın qaranlıq dairələri yenidən iş başında


mətbuatda dərc olunur, xaric işlər nazirliklərin saytlarında yer alır. Azərbaycanda da belə hallar olur. Amma Azərbaycan bütün hallarda öncədən media vasitəsilə açıqlama yayır və ölkəyə girişinə qadağa qoymulan şəxs bunu öyrənib gəlmir.

Milli Məclisin deputati Azer Badamovun Rusiyaya buraxılması ilə bağlı dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözlənilir.

çalışır və qasınmayan yerdən qan çıxartmağa cəhd göstərirler.

Vladimir Putin komandasında qonşu dövlətlərlə gərginliyin yaşamasını istəyən qüvvələr var

Söz yox ki, Rusyanın Azərbaycan Milli Məclisinin deputati Azer Badamovun Moskva aeroportunda saxlaması və ölkəyə girişinə qadağa qoyması Vladimir Putin komandasında qonşu dövlətlərlə əlaqələrdə gərginliyin yaşamasını istəyən qüvvələrin olduğunu göstərir. Təccübə doğuran məsələyə Rusiya tərəfinin əsaslı izahat verə bilməsi də Putin komandasında vahid birliyin, həm də siyasetin olmadığını gösterir. Belə demək



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputati Azer Badamovun Rusiya Federasiyası ərazisində buraxılmamışa münasibət bildirib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın suallarına cavablandırarkən danışır. Onun sözlərinə görə, hadisə bu gün baş verib: "Milli Məclisin üzvü Azer Badamovun daxil olduğu nümayəndə heyətinin Həstərxan şəhərində səfəri məhz Rusiya Federasiyası Həstərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummülli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.

Nümayəndə heyəti Bakıdan Moskvaya üçünə baxmayıraq, Rusiya tərəfi her hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azer Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoymulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiyadakı bəzi qüvvələri Azərbaycan Milli Məclisinin deputati A.Badamova qarşı törətdiyi hörmətsizlik Rusiya patriarch Kirillin Azərbaycana səfəri, Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti ilə görüşündən sonra dərhal baş verir. Görüşdə dövlətimizin başçısı və hörmətli Mehriban xanım Əliyeva arasında səmimi dialoq oldu, pravoslav icmasına Azərbaycanda göstərilən qayğı və s. barədə danışıldı. Bütün bu xoş münasibət fonunda gözə görünməz qüvvələr var ki, hər vəchələ ikiterəflı münasibətlərə xələl getirmeyə

mükümse Rusiya hakimiyətində pulu və siyasi çəkisi ağır olanlar meydan sulayırlar. Onlar Rusiya-Ukrayna mühəharibəsinə görə, Vladimir Putinin düşünmək qabiliyyətini və prezident olaraq ölkəni idarəetməsini itirməsindən sui-istifadə edərək, istədikləri oyunu oynayırlar. Ümumiyyətlə Rusiyada yaşanan hadisələrə nəzər yetirdikdə məlum olur ki, Rusiyada MDB ölkələrinin vətəndaşlarına münasibətdə diskriminasiya və rasizmə əslənan qərarlar qəbul edilir. Bu, Rusyanın Mərkəzi Asiya ölkələrinə münasibətində özünü daha qabarlı nümayiş etdirilir. Özbəkistandan olan və Rusiyada çalışan miqrantlara qarşı təzyiqlər və təqiblər, Qırğızistan vətəndaşları ilə bağlı incidentlər, Rusiya əsərliyinin Qazaxıstanla bağlı məntiqə sığmanın açıqlamaları bu sıradandır. Yenə de Rusyanın MDB ölkələri arasında Ermənistana qarşı fərqli dostluq yanaşması göstərilib. Baxmayaraq ki, Ermənistanda Rusiya ilə əlaqələri kəsməye və Avropa ölkələri ilə münasibət qurmağa çalışır. Bu günlər Ermənistanın baş naziri N. Paşinyanın Avropa İttifaqı ilə münasibətlərin qurulması barədə çıxışı buna misal ola bilər. Eyni zamanda Paşinyanın Estonyaya sefər zamanı ölkə rəhbərlərindən Ermənistandan Avropa İttifaqına üzv olmasına xahiş etməsi İrəvanın Rusiya ilə yenidən dost olmaq, münasibətlər qurmaq fikrində olmadığını göstərir. Rusiyadakı ermənipərest dairələr isə Paşinyandan sonrakı döneni düşünərək, Ermənistanda Rusiya arasında əlaqələrin qorunub, saxlanılması çalışırlar. Bu baxımdan Rusiyada Ermənistan yeganə ölkədir ki, onun vətəndaşlarına, ermənilərə xüsusi diqqət və qayğı göstərilir, onların törətdiyi ən ağır əməller ört-basdır edilir. Ancaq azərbaycanlılar qarşı təzyiq və təqiblər adı hala əvvələr. Milli Məclisin deputati Azer Badamova qarşı olan hörmətsizlikdə məhz onun azərbaycanlı olması ilə bağlıdır. Sual yaranır ki, Azer Badamovun saxlanmasını şərtləndirən səbəb nədir? Araşdırmaclarla məlum olur ki, son vaxtlar Rusiyada

antiAzərbaycan ovqatı yenidən baş qaldırıb. Salavyov, Simonyan kimi TV aparıcıları, Zatulin, Dujin kimi ermənipərest deputatlar Azərbaycanın regionda güclənməsindən ciddi qarın ağrısı keçirirlər. Çalışırlar ki, müxtəlif təxribatçı açıqlamalar, şer və böhtənlərlə Azərbaycanın artan nüfuzuna xələ getirsinlər. Bezi hallarda bu rus şovinistlərin Azərbaycana yönelik qərəzli yanaşmalarında bəzi Rusiyaya nökərçilik edən Nikolay Valuyev, Ramzan Kadirov kimi müsəlmlər da iştirak edirlər. Hələ 2024-cü ilin sonlarında N.Valuyev "Rus Evi"nin Bakıda bağlanması ilə bağlı şəhərdə azərbaycanlıları "şöbla-obla" adlandıraq, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının fealiyyətini yoxlanılmasını teklif etmişdi. Nikolay Valuyev Azərbaycan və azərbaycanlılar barədə təhqirəmiz ifadələr işlədir, açıq şəkilde azərbaycanlıları "şöbla" adlandıraq, həm Rusiya azərbaycanlılarını, həm də ümumilikdə Azərbaycan xalqını alçaldan çıxış edib. Bu ifade Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıq doğurub. Azərbaycan Milli Məclisinin deputati Azer Badamov bu açıqlamaya dərhal sərəksiyə verərək N.Valuyevin bu sözlerini etnik nifret və düşməngilik yarmaq cəhdini kimi qiymətləndirib və onun kimi şəxsin Dövlət Duması deputati olmasını Rusiya parlamentarizmə təhqir adlandırdı. Azer Badamov bildirmişdir ki, "Şöbla"nın orta statistik nümayəndəsinə bədli şəkildə təsvir etməyə çalışsaq, bu sözə ele ən çox Nikolay Valuyevin portreti uyğun gelir: "Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksonat tam inkişaf etməyən Neandertalla Homo sapiens arasında bir yerde ilisib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputati vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təqiqirdir".

Rusiya Dövlət Dumasının deputati Nikolay Valuyevin Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqirəmiz fikirlərinə qarşı Azer Badamovun mövqeyini onun bir vətəndaş və milət vəkili olaraq göstərdiyi mövqeyində iżli gelir. Azer Badamovun açıqlamalarına baxılsa, burada hər hansı təhqir və s. bu kimi ifadələrə və münasibətə yol verilməyib. Bu da Valuyevin Azərbaycan xalqına qarşı səsləndirdiyi fikirlərin qəbul edilməzliyini ifadə etmək məqsədi güdüb. Nəzərə almaq lazımdır ki, Valuyevin fikirləri Rusyanın özündə də rasional düşüncənən insanlar tərəfində mənfi qarşılıqlılaşmışdır. Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi "arzuolunmaz şəxs" elan edərək, onun ölkəyə girişinə qadağa qoyub. Ehtimal olunur ki, bunların cavabında Rusiya tərəfi də A.Badamovu "qara siyahı"ya salaraq, onun Rusiyaya girişinə qadağa qoyub. Bu səbəbdən, A.Badamov Moskva hava limanında saxlanılıb və Astarxana uğşuna buraxılmayaq, Azərbaycana geri göndərilib.

Söz yox ki, Milli Məclisin deputati A.Badamovun Rusiyaya buraxılmaması Rusiya ilə Azərbaycan xalqları arasında münasibətlərin ruhuna ziddir. Əger bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danişılırsa, bu hal heç də başa düşülən deyil. Son olaraq, sual yaranır: Rusiya nə isteyir? Sərnişin təyyaresinin rakətə vurulmasının aradıncı ölkəmizə qarşı kibərhücumların (kibərhücum real faktlara təsdiq olunub-red) təşkil edilməsi və daha sonra Milli Məclisin deputati Azer Badamovun ölkəyə buraxılmaması ile rəsmi Moskva nələrə nail olmaq isteyir? Yeni Rusiya özü üçün yeni düşmən axtarışındadır, yaxud qonşu dövlətlərlə münasibətlərə xələl getirməyə çalışır? Rusyanın hakim zümrəsi ağlı şəkildə düşünsə, yəqin ki, Azərbaycanla problemlərin yaranması ilə çox seydən mehrum ola biləcəyini anlamalıdır.

İLHAM ƏLİYEV

Milli mətbuat 150: əsr yarımlıq tarixin 70 ili

Milli mətbuatımızın 150 illik tarixi yoluna nəzər salarkən, bu yolların heç də hər zaman hamar olduğu görünmür. Keçilən keşməkeşli yollar, çəkilən əziyyətlər, yaşınanların hər birinin 150 illik tarixdə öz izləri var. Hələ Azərbaycanın əsr yarımlıq zamanda bir neçə ictimai-iqtisadi formasiyadan keçdiyini nəzərə alsaq, bu yollardakı maneələri görmək əsla çətin olmur. Ötən yazıda milli mətbuatımızın yaranmasından, bu yolda Həsən bəy Zərdabının üç illik yorulmaz fəaliyyətindən səhbət açdıq. Bəs ötən əsrin 70 ilini zəbt edən sovet quruluşunda Azərbaycan mətbuatı necə yaşadı, necə fəaliyyət göstərdi?

II YAZI

Sərt senzura şəraitində

Mətbuatımız 150 illik yolu 1875-ci ildən 1990-ci illerin əvvəllerinədək əhatə etdiyi dövrünü Rusyanın sərt senzura şəraitində fəaliyyət göstərmişdir. Sovet dövrünün Azərbaycanı öz məngənəsində saxladığı

çox böyük, təsirli təbliğat vasitəsidir. Bu vasitenin 70 il öz xalqına deyil, başqa xalqa, başqa siyasetə xidmət etməsinin nə demək olduğu bu gündən həmin illərə baxarkən daha çox hiss olunur.

1918-ci ildə əldə etdiyimiz müstəqilliyimiz əlimizdən alınmasayı, sapi özümüzdən olan baltaların güdəzinə getməseydi, itiril-



1908), "Rəhbər" (1906), "Dəbistan" (1906-1907), "Füyüzat" (1906-1907), "Məktəb" (1911-1917), "Şəlalə" (1913-1914) və ənənəsi "Molla Nəsrəddin" (1906-1926) nümayəndələri bütün dövrlərdə çətin və məsuliyyətli olan mətbuatın ağır yükünü çiyinlərinə götürərək xalqın inkişafına, insanların maariflənməsinə, savadlanmasına xidmet etmiş, o dövrlərdə mətbuatın müxtəlif ideya istiqamətləri üzrə fəaliyyət göstərmiş, təzyiqlərlə rastlaşmışlar.

1919-cu ildə ölkəmizdə "Kommunist" qəzetinin nəşrinə başlanılması ilə sovet-kommunist mətbuatının əsası qoyuldu. Milli-mənəvi dəyərlərimizi qorumaq, milli mətbuatımızdan gələn ənənələri

güclənməsində mətbuat mühüm rol oynayır. Artıq Azərbaycanda müstəqil mətbuat formalaşdırıldı. Bu, cəmiyyətin inkişafı üçün çox lazımdır. Bilirsiz ki, Ümummilli Liderimiz Heydər Əliyev də bu məsəleyə daim böyük diqqət göstərirdi. Özü də baxındı ki, bu orqanlar hansı istiqaməti tutur, siyasi baxışları necədir. Biz ümumi dövlət qururuq. Qanunun alılıyi məsəlesi çox mühümdür. Hər bir cəmiyyət, hər bir insan, hər bir mətbu orqan öz fikrini serbəst, azad şəkildə bildirmelidir.

Daha sonra kütłəvi informasiya vasitələrinə dövlət qayğısı, milli mətbuatımızın yubileylerinin qeyd olunması barədə imzalanan sənədlər, mətbuat işçiləri üçün müasir, hərətəfli iş şəraitinin yaradılması qısa



miş 70 ilimiz olmasayı, təbii ki, 90-cı illerin əvvəllerində biz 90 yaşlı müstəqil bir dövlət, mətbuatımız isə 120 yaşlı qocaman bir mətbuat olacaqdı.

Böyük cəsarət... həm də repressiyalar

Hələ 70 il mətbuatımızda çalışanlar böyük cəsarətə malik olublar ki, milli mətbuatımıza xas olan bəzi məqamları qoruyub saxlaya biliblər. Eyni zamanda 150 illik tarix yolda Azərbaycan mətbati, həmçinin bu mətbati ağır yükünü çiyinlərindən gəzdirənlər hamar yollardan çox nahamar yollarla addımlayıblar. Sovet rejimində azad söz deyənlərin represiyalarla məruz qalması, xalqı azad olmağa səsləyənlərin bir gecənin qurbanına çevrilmesi kimi hallar az olmayıb. "Əkinçi" qəzetinin nümayəndəleri M. F. Axundov, S. Ə. Şirvani, Ə. Gorani, Nəsən bəy Vəzirov, Əhsənəl-Qəvaid (Hacı Məmmədsadıq), Ələkber Heydəri, Məmmədətgä Əlizadə Şirvani, Məmmən Əlqədəri kimi maarifpərvər ziyanın məqsədi cəhalətdə olan Azərbaycan vətəndaşları üçün qəzet vasitəsilə ziya yaymaq, onları dünyadan agah etmək idi. Bu yolda "Əkinçi" dən sonrakı mətbuat orqanlarının "Ziya" ("Ziyavi-Qaqaziyə" 1879-1884), "Kəşkül" (1883-1891), "Şərqi-Rus" (1903-1905), "Həyat" (1905-1906), "İrşad" (1905-

davam etdirmək istəyən ziyanlarıımız represiya qurbanı oldular. Faktdır ki, "Kommunist" qəzetinin Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev, Ağabala Yusifzadə kimi redaktörələri represiya qurbanı olmuşlar.

Repressiyanın qurbanları sırasında olanların hər biri mətbuatla sıx əlaqəsi olan adamlar-yəni dövrünün ziyanları, söz demək bacarığı, təbliğat aparmaq qabiliyyəti olan adamlar olmuşlar ki, onlar da sərt sovet rejiminin dəmər qanunlarına tabe olmadıqları üçün rejimin ölüm pencesindən qurtara bilmedilər.

Müstəqil ölkə, müstəqil mətbuat

Beləliklə, zaman xalqımızı müstəqilliyinə qoşusdurduğundan sonra ölkəmizdə müstəqil mətbuat formalaşmağa, tam demokratik şəraitdə fəaliyyətə başladı. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyətə gəlməsi ilə milli mətbuatımız öz inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələnin başlangıcında mətbuat üzərindən senzurunun götürülməsi elə ilkin variantda mətbuatın sonrakı inkişafının göstəricisi, Azərbaycanda azad mətbuatın təməlinin demokratik əsaslarla qoyulduğunu təzahürü oldu.

Prezident İlham Əliyev deyirdi: "Hər bir demokratik cəmiyyətin formalaşmasında,

zaman kəsiyində mətbuatın sürətlə inkişafına tekan verdi. Ölkəmizdə mətbuat göstərilən diqqət və qayğı, jurnalistlərə verilən sərbəstlik demokratik mətbuatın yaranması üçün zəmin yaratdı.

Müstəqillik illərindən əvvəl əgər jurnalist ixtisasına tek Bakı Dövlət Universitetində yiyələnmək olardı, çox qısa zamanda Naxçıvan Dövlət Universitetində, eləcə də digər ölkə universitetlərində də jurnalist ixtisası üzrə təhsil almaq imkanı yaradıldı. Bütün bunlar isə təbii ki, ümumilikdə mətbuatımızın inkişafına tekan verən amiller idi.

Bu gün ölkəmizdə onlarla mətbu orqan nəşr olunur. Bütün dövrlərdə olduğu kimi, bu gün də mətbu orqanlar müxtəlif ideya istiqamətləri üzrə fəaliyyət göstərir. Onları təxmini olaraq aşağıdakı təsnifat üzrə qruplaşdırmaqla olar:

Dövlət mətbuatı Müxalifət mətbuatı Sərbəst mətbuat Uşaq mətbuatı

Sonrakı illərdə müasir texnologiyalar, eləcə də internet həyatımıza daxil oldu ki, bütün mətbu orqanların eyni zamanda saytları, yeni informasiya agentlikləri və portalları da yaranmağa başladı. Beləliklə, Azərbaycan mətbuatı sosial media dövrüne qədəm qoydu ve bu, mətbuatımızın yeni dövrde inkişafına yeni yelkənlər açdı.



1990-ci ilədək son 70 ili Ulu Önder Heydər Əliyevin 1969-1982-ci ildən hakimiyətdə olduğu illeri çıxmış şərti ilə xalqımızın itirilmiş illəri hesab etmek olar. Hələ Heydər Əliyev həmin illərdə Azərbaycanda hakimiyətdə olmasayı, müstəqilliyimizin berpasından bu günədək ölkədə heyata keçirilən işlərin təməli həmin illərdə qoyulmasayı, 70 ilin acıları, zaman-zaman xalqa vurulan yaralar heç vaxt sağalmayacaqdı.

70 il bir xalqın düşündüyü fikrini, onu narahat edən sözü deyə bilməməsi ne demək idi? 70 il bir xalqın mətbuatının əlinənən alınaraq onu milliyyətcə, dilcə, mədəniyyətcə, adətlərcə, ənənələrce yad olan başqa bir xalqın yaratdığı imperiyanın qanunlarını dikte etməyə zorlayarken, o, hansı vəziyyətdə düşərdi?

70 il qısa zaman deyil, 100 ilin, bir əsrin yarısından çoxudur. 70 il mətbuatımızın özümüzə yox, rus imperiyasına xidməti millətimizdən nələri aldı, bunu hər birimiz yaxşı bilirik. Ən azından 70 il imperiyanın qanunlarına tabe olmuşuq. 70 il rus əlifbasını mətbuatımıza tətbiq etmişik. 70 il standartlardan kənara çıxmamaq cəzasına məhkum olmuşuq. 70 il mətbuatımızda yalnız rus jurnalistikası bərqərar olub. 70 il Azərbaycan jurnalisti rus mətbuatının yaranması gününü Azərbaycan mətbuatının "yaranması günü" kimi bayram edib. Mətbuat kütłələr arasında

Milli mətbuat 150: əsr yarımlıq tarixin 70 ili

**Əvvəli-Səh-10**

70 illik fasılədən sonra yenidən dördüncü hakimiyətdə

Mətbuat azadlığını və bu azadlığın gücünü dərinlənə bilən M. Ə. Rəsulzadə deyirdi ki, cəmiyyətdə mətbuatın rülu çox böyük və əhəmiyyətli dir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yeni iqtidarin üç qüvvəsi, birinci qanunvericilik, ikinci-icraedici, üçüncü-hüquq orqanları. Bundan sonra mətbuat gelir.

M. Ə. Rəsulzadə yazırı ki, mətbuat azadlığına el qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağılı və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağılı və təfəkkürünü əlin-

maddəsinin 1-ci bəndində deyilir: Hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyamızın 50-ci maddəsinin 1-

haqqında” Azərbaycan Respublikasının Qanunu; -“Məlumat azadlığı haqqında”



Azərbaycan Respublikası müstəqillik qazanandan sonra özünün Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi hüquqlardan biri də mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır.



dən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir.

Y. N. Zasurski qeyd edirdi ki, iqtisadi çətinliklər ucbatından keçmiş sovet respublikalarında dərc edilən qəzetlər IV hakimiyət funksiyasını yerinə yetirmək əvəzinə özlərindən əvvəli üç hakimiyətin elində oyuncaya çevrildilər.

Azərbaycan Respublikası müstəqillik qazanandan sonra özünün Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi hüquqlardan biri də mətbuatla, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 47-ci

ci bəndində deyilir: Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. 50-ci maddənin 2-ci bəndində isə belə deyilir: Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Azərbaycan Respublikasının Konstitusiyasının bazası əsasında qəbul edilmiş aşağıdakı qanunlar KİV-in hüquqi tənzimlənməsində birbaşa rol oynayır:

-“Kütləvi informasiya vasitələri

Azərbaycan Respublikasının Qanunu; -“Dövlət sırrı haqqında” Azərbaycan Respublikasının Qanunu; -“İnformasiya, informasiyalasdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Müəlliflik hüququ haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu;

-“Rabitə haqqında” Azərbaycan Respublikasının Qanunu.

KİV-in hüquqi tənzimlənməsinin digər məqamlarını formalasdırmaq üçün bir sıra ferman və sərəncamlar imzalanmışdır:

-“Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tedbirler haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;

-“Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı.

Müstəqilliymizin bize bəxş etdiyi dəyərlərdən biri də o oldu ki, Milli Konstitusiyamızın qəbulu və yuxarıda adları sadalanan sənədlərin imzalanması ilə Azərbaycan jurnalisti 70 illik fasılədən sonra yenidən dördüncü hakimiyətdə yerini aldı. Mətbuat azadlığı sayesində ictimai fikrini müstəqil şəkildə formalasdırmağa başladı.

Mətanət Məmmədova



**Uşaqların
işlə(dil)məsi:
cinayət, yoxsa
fədakarlıq?**

Bəşəriyyətin ağırli problemlərindən biri də uşaq əməyinin istismar olunmasıdır. Dünyada uşaq əməyinə 200 milyon uşaq cəlb edilib. Onların yarısı təhlükəli işlərlə məşğul olurlar. Əməyi istismar olunan uşaqların istisnasız olaraq hamisi kapitalist ölkələrindədir. Sosialist ölkələrdə uşaq əməyi qəti qadağandır. Xüsusən, yoxsul ölkələrdə uşaq əməyinin istismarı faktlarının yarısı könüllülük əsasdadır. İfrat yoxsul ailələrdə uşaqlar özləri könüllü şəkildə işləməyə başlayır ki ailəsinə achiqdan xilas etsin.

Azərbaycanda uşaq əməyinin istismarı halları yalnız sosialist respublika dövründə mövcud olmayıb. 90-ci illərdən başlayaraq uşaqların istismar edilməsi halları çıxalıb. Onların da təxminən yarısı sahibsiz uşaqlar idi. Küçələrdə belələrinə tez-tez rast gəlinirdi. Usta sexlərində, səyyar satışda və sair sahələrdə belə faktlar çox idi. Lakin son dövrə bu halların qarşısı əhəmiyyətli dərəcədə alınıb ve artıq belə hallara az rast gəlinir. Bununla belə problem aradan qalxmayıb.

Hazırda uşaq əməyile bağlı Azərbaycandakı mövcud situasiya çox ziddiyyətlidir. Burada məsələnin 2 tərəfi var. Biri müasir tendensiyalar neticəsində hazırda uşaqların daha tez fəaliyyətə məşğul olması, texnologiyaların verdiyi imkanlardan bəhrelənməsi, öz istedadlarını, bacarıqlarını inkişaf etdirməsi, hər hansı bir sənətdə, peşədə, IT işlərində çalışmasıdır. Bu da yol veriləndir – lakin yalnız 9-cu sinfi bitirdikdən sonra. Çünkü 9 illik təhsil bizde məcburidir. Ondan əvvəl uşağı təhsildən yayındırmaq olmaz.

İkinci qrupa isə məcburi səbəbdən və ya zorakı şəkilde əməye cəlb olunan uşaqlar daxildir. Bu da iki yere bölünür. Bunlardan biri uşaq istismarıdır- kimlərə qəsdən uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə edir. Xüsusən də sahibsiz uşaqlar dilənciliyə, səyyar satışlara cəlb olunur. Bu, cinayətdir və qarşısı alınmalıdır.

İkinci tərəf isə könüllü fəaliyyətə bağlıdır. Bəzi uşaqlar ailəsinin sosial vəziyyətinin ağır olduğunu görərək və ya evdə xəstə valideyni, müalicəyə ehtiyacı olan ailə üzvü varsa, könüllü şəkildə işləyərək ailəsinə kömək etməyə çalışır. Bu uşaqın tərəfindən baxanda vicdanlı və əxlaqlı bir davranış sayılı bilər. Amma digər tərəfdən, bu uşaq hüquqlarının pozulmasıdır.

Bu problemin qarşısını almaq üçün həmin ailələrə dövlət tərəfindən sosial yardım paketləri verilməlidir və ya valideynləri işlə təmin edilməlidir. Əgər valideyn xəstədirse və işləyə bilmirsə, sosial yardımla təmin olunmalıdır ki, uşaq işləmeye məcbur qalmassis. Bu baxımdan dövlət elə bir sosial sistem qurmalıdır ki, uşaqların məcbur səbəbdən könüllü işləməsinə ehtiyac qalmasın, bu mümkün olmasın.


Bir çox kəndlərdə uşaqlar təsərrüfat işlərində kömək edir. Bu da yaxşı haldır - dərsdən yayılmamaq şərti ilə. Uşaqın zəhmətə alışdırılması müəyyən yaşdan sonra daha məqsədə uyğundur. Yaradıcı və əlavə fəaliyyətlərə məşğul ola bilər. Məsələn, gün ərzində 2-3 saat hənsi-sənət öyrənirse, bu qəbul ediləndir - dərslərinə mane olmadan.

Bu məsələlərə standart yanaşma olmamalıdır. Əsas məsələ uşaq istismarının qarşısını almaqdır. Əsas prinsip budur: uşaqların zorla, məcburi şəkildə əməyinin istismar olunmaması. Əmək Məcəlləsinə əsasən, 15 yaşdan aşağı uşaqların işləməsi qadağandır.

İkinci istiqamət isə, könüllü şəkildə işləmeye məcbur olan uşaqları buna vadar edən səbəblərin aradan qaldırılmasıdır. Uşaqpulu burada çox vacibdir. Dünyanın bir çox ölkələrində tətbiq olunur, təessüf ki, bizzət yoxdur. Uşaqpulunun olması, bu kimi uşaqların- ailəsinə kömək etmək üçün işləmeye məcbur qalanların- həm öz həyatını təmin etməsinə, həm də təhsilini davam etdirməsinə kömək edər. Düzdür, ünvanlı social yardım programı var və bəzi ailələrə bu yardım verilir. Amma ünvanlı sosial yardımida da problemlər var. Müxtəlif bəhənlərlə çətin vəziyyətdə olan bir çox ailələrə sosial yardım verilmir. Bu səbəbdən uşaqlar ailələrinə kömək etmək üçün öz əməyini istismar etməye məcbur olur.

Cəmiyyətə gəlincə, əger cəmiyyət çətin vəziyyətdə olan ailələrin uşaqlarının işləməsindən narahatdırısa, bu ailələrə yardım edə bilər. Qohumlar, qonşular, xeyriyyə cəmiyyətləri, müxtəlif sosial təşkilatlar bu işdə destək göstərə bilər. Bundan əlavə, uşaq istismarı ilə qarşılaşdırıda müvafiq orqanlara xəber verməklə bu cinayətlərin qarşısını almaq mümkündür.

Aprelin 22-də Hindistanın nəzarətində olan Cammu və Kəşmir əyalətinin Pahalgam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfərin həlak olmasından sonra iki ölkə arasında gərginlik "qisas yarışına" çevrilib. Yeni Dehli Pakistan'dan gələn bütün idxalları növbəti bildirişə qədər qadağan edib və hava və ya avtomobil yolu ilə gələn bütün poçt və yüklərin dayandırıldığını elan edib.



Pakistan bayraqlı gəmilərin Hindistan limanlarına, Hindistan bayraqlı gəmilərin isə Pakistan limanlarına daxil olması qadağan edilib. Pakistan isə gərginliyin artlığı bir dövrde ballistik raket sınağı keçirib.

Bu arada Türkiye Hərbi Dəniz Qüvvələrinə məxsus "TCG BÜYÜKADA" hərbi gəmisi liman sefəri çərçivəsində Pakistanın Karaçı limanına gelib. Pakistan Hərbi Dəniz Qüvvələrinin bəyanatında deyilir ki, sefər iki donanma arasında qarşılıqlı anlaşmanı artırmaq və dəniz əməkdaşlığını gücləndirmək məqsədi daşıyır.

Pakistan təlimlərdə Fəth raketini atdı

Pakistan ordusu təlimdə yerli istehsal olan yer-yer FƏTH raketini "ügurla" atdığını açıqlayıb. Hindistanın gərginlik artıqca Pakistan Ordusunun İctimaiyyətə Əlaqələr Departamenti (ISPR) "Ex INDUS" təlimi ile bağlı yazılı açıqlama verib. Bəyanatda qeyd olunub ki, 120 kilometr mənzilli, yerli istehsal olan "Fəth" raketini təlim zamanı ordunun əməliyyat hazırlığını təmin etmek məqsədi ilə "ügurla" atılıb. Bildirilib ki, bu təlimle ordunun "ölkənin ərazi bütövlüyünə qarşı tehdidlərə cavab vermək" hazırlığı və texniki səriştəsi nümayiş etdirilib.

Aprelin 22-də Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalgam rayonunda silahlı şəxslərin turistlərə atəş açması nəticəsində 26 nəfər ölüb, çoxlu sayıda insan yaralanıb. Hükümun səbəbkələrini "Pakistan'dan gəldi" ittihəm edən Hindistan, "Hind Suları Müqaviləsi"ni dayandırıb, Yeni Dehlidə çalışan Pakistanlı müşavirlərdən bir heftə ərzində ölkəni tərk etmələrini istəyib və Pakistan vətəndaşlarına viza xidmətlərinin dayandırıldığını və əvvəller verilmiş bütün vizaların ləğv edildiyini açıqlayıb.

Pakistan ittihamları rədd etdi və Hindistanın İslamabaddaki diplomatik işçilərinin sayını məhdudlaşdırıb, "Hind Suları Müqaviləsi"ndən kənar çaylara hər hansı müraciətin "mühərbi aktı" sayılıcagını bəyan etdi, Hindistanla bütün ticarəti dayandırıb və hava məkanını bağlayıb. Digər tərəfdən Hindistan mətbuatı Hindistanın Çenab çayı üzərindəki Bağlılar bəndindən Pakistanə su axını dayandırıldılarını yazmışdır.

Hindistan'dan döyüş hazırlığı

Hindistan Hərbi Hava Qüvvələri Pakistanla sərhəddə yüksək hazırlıq vəziyyətinə getirilib. Bu barədə "Times of India" qəzeti Hərbi Hava Qüvvələri komandanlığındakı mənbələrə istinadən məlumat yayıb. Racastan və Pəncabdakı irəli baza-

larda tam silahlı döyüş eskadrilya ekipajları dərhal döyüş missiyaları üçün gözləmə rejimindərlər. Fransadan alınmış çoxməqsədli Rafale qırıcıları, 300 km-dən çox mənzilli "Scalp" hava-yer tripli qanadlı raketləri ilə döyüş tapşırıqlarını yerinə yetirmək üçün istifadə oluna bilər. Nəşr qeyd edir ki, Hindistan hərbi aerodromlarında aviasiyanın döyüş hazırlığı mayın 5-nə keçən gecə Pakistan qoşunlarının

Kəşmirdə bütün nəzarət xətti boyunca sek-kiz sektorda baş verən səbəbsiz atəş məruz qalması ilə əlaqədar artırılıb.

Dördüncü mühərbiyənin astanasında

Pakistan

Hindistanla Kəşmirlə bağlı gərginliyin artması fonunda güc nümayişine el atıb. O, 450 km mənzilli ballistik raketin sınaqdan keçirib. Mütəxəssislərin fikrincə, raket ya Pakistanın səhra ərazisine, ya da Ərəb dənizinə düşüb, yəni Hindistanda deyil. Kəşmirdə isə tərafələr bir-birinə atəş açıblar, lakin məqsədyönlü şəkildə deyil, münaqişəni genişləndirməkdən yayınmağa çalışırlar. Axi Hindistan və Pakistan üç dəfə döyüş meydənində qarşılıqlılar və yeni mühərbi istəmirlər. Problem ondadır ki, Hindistan İslamabadı terrorçuları gizlətdiyine görə ittihad edir.

Pakistan və Hindistan 1947-ci ildə Britaniyanın Hindustan yarımadasındaki müstəmləkəsini iki dövlətə - Hindistan və Pakistanə bölməsindən sonra Kəşmir uğrunda döyüşə başlayıb. Mübarizə üçün bəhanə Londonun qurduğu koloniyanın idarəetmə sistemi idi. Bir çox bölgələrdə ali hökmardalar Britaniyanın asanlıqla təzyiq göstərdiyi maharacalar idi. Kəşmir bələ idarə olundu. Maharaca hindu idi və əhalinin əksəriyyəti müsəlmandır. Pakistanada onlar Dehlidən razılıq istəmədilər, "miliş" yaratıdlar və onu Kəşmirin əsas şəhəri olan Şirnaqara doğru aparıblar. Dehli nizami ordu hissələrini Kəşmire köçürməyə məcbur olub.

Həmin dövrdə, eləcə də ikinci Hindistan-Pakistan mühərbiyəsindən sonra sərhədi evez edən faktiki nəzarət xətti formallaşdır. Üstəlik, hər bir təref səbət edir ki, bütün Kəşmire sahib olmaq hüququ var. Bu, aprelin 22-də Kəşmirdə Pahalgam şəhəri yaxınlığında baş verən faciənin fonudur. Pakistanın idarə etdiyi Kəşmirdə bazası olduğu güman edilən yaraqlılar sərhəd kimi xidmət edən atəşkəs xəttinə sizərəq 26 turisti öldürüb. Cinayət Hindistanda hiddətə səbəb olub. Sosial şəbəkələrdə insanlar Pakistanın cəzalandırılmasını tələb edirlər.

Bu ittihamlı atmosferdə İslamabadın hücumla bağlı qərəzsiz təhqiqata razılıq verməyə hazır olduğu bəyanatını ciddi qəbul

etmək çətindir. Pakistanın siyasetinin daha əhəmiyyətli əlaməti yeni raketin sınaqdan keçirilməsi idi. Onun nüvə yükü daşımağa qadir olub-olmadığını demirler. Lakin həm Hindistan, həm də Pakistan nüvə silahi arsenalına malik olduğundan, raket sınağı meşum çalar alır. Hər iki ölkənin sərhədçiləri həyəcan təbili çalışır: işlər həqiqətən də ən pise doğru gedə bilərmi?

Pakistanın Müdafiə Nazirliyi bildirib ki, "Abdalı" raket sisteminin buraxılması qoşunların ondan istifadəyə hazırlığını yoxlamaq və naviqasiya avadanlıqlarını sınadıqdan keçirmek üçün zəruridir. Pakistan prezidenti Asif Zardari və baş nazir Shahbaz Şerif imtahan iştirakçılarını uğurlarına görə təbrik ediblər. Bu jest ve yeni raketin bir çox əsrlər əvvəl Hindistanın məşhur müsəlman fatehi Abdalinin adını daşıması İslamabadın qətildə nəinki qismən də olsa günahı öz üzərinə götürmək istəmədiyi, həm də vətəndaşları arasında milletçi ehval-ruhiyyəni qızışdırmağa hazır olduğunu sübut edir.

İslamabadda yaşayan hərbi ekspert Seyid Oli Pakistan liderlərinin döyüşən bəyanatlarına haqq qazandırmağa çalışıb. O, Pakistan keşfiyyatının Hindistanın zərbəni həyata keçirmək niyyətində dair sübuta malik olduğunu iddia edib. Diğer tərəfdən, onun şəhri İslamabadın Hindistanı raket zərbəsi ilə hədələməsinin səbəbini qismən izah edir. Pakistanın kəskin reaksiyasının fonunda Hindistanın Pakistanın Hind çayının sularına çıxışını engelləməyə başlaması göstərilir. Keçən əsrə əldə edilən razılışma pakistani fermerlərə tarlalarını Hind çayının qollarından birinin suyu ilə suvarmağa icazə verdi. Pakistanda baş verən terror aktından sonra Hindistan Pakistanə su axını azaltmaq üçün ślüz qapılarından istifadə etməyə başlayıb.


Öz növbəsində Hindistan Pakistanın Pahalgamda terror aktının təşkilatçıları ilə əlaqəsini açıqlayıb. Hindistan Milli Təhqiqat Agentliyinin (NIA) ilkin hesabatında Pakistanın Xidmətərəsəsi Kəşfiyyat (ISI) ilə hücum təşkil edən "Ləşker-e-Taibə" terror qruplaşması arasında əməliyyat əlaqələri göstərilir. Bu barədə Hindistanın NDTV telekanalı NIA-dakı mənbələrə istinadən məlumat yayıb.

Turistlərə edilən hückumun nəticələrinin hər iki ölkənin diplomatları və adı səyahətçilər hiss ediblər. Dehli və Islamabad bəzi diplomatik heyətin qovulması barədə mübadilə ediblər. Hindistan Pakistan vətəndaşlarına ölkəyə səfər etmək üçün verilən vizaları ləğv edib. Nezərə alsoq ki, bir ailənin üzvləri çox vaxt şərti sərhədin her iki tərəfində yaşayır, bu, onların ünsiyyətinə mane olur. Lakin Vagah ərazisində iki ölkə arasın-

dakı keçid məntəqəsində əvvəlki kim bayraq endirme mərasımı keçirilib. Çoxdan formlaşmış ritual Pakistan və Hindistandan olan sərhədçilər tərəfindən həyata keçirilib.

Bu nə deməkdir?

The New York Times bir sıra Pakistan vətəndaşlarından müsahibə götürüb. Onun qənaeti: Pakistanlıların həyatda bir çox problemləri var - yüksək qiymətlər, separatçılara rəsəd, cihadın fanatik tərəfdarlarının fəaliyyət göstərdiyi yerlərdə polis və ordu tərəfindən yolların bağlanması. Buna görə də gənc nəsil - xüsusilə universitet tələbələ-



ri deyirlər: "Mühərbi bizə lazımlı olan son şeydir, biz bunu istəmirik".

Bəs dünya güclərinin reaksiyası necədir?

Rusiya münaqişənin diplomatik yolla həllinə çağırıb. Kəşmirdə turistlərin öldürüləməsi Hindistan siyasetçilərinin xaricə səfər proqramlarına artıq təsir edib. Nə Hindistanın baş naziri Narendra Modi, nə də müdafiə naziri Rajnath Singh Qələbə Paradına Moskvaya gəlməyəcək. Hindistanı müdafiə nazirinin müavini Sanjay Set təmsil edəcək. Səbəb, Hindistan mediasının yazdığı kimi, məhz Kəşmirdə yaraqlılar tərəfindən turistlərin öldürüləməsindən sonra atışmaların olması və hər iki ölkənin siyasetçilərinin tehdid dolu bəyanatlar vermesidir. Sehicilərinin hissələrini nəzərə almağa məcbur olan Modi BMT və digər beynəlxalq forumlarda Pakistanı pisleməyə çalışır.

Hindistanın kosmosda iki peyk arasında döyüşü simulyasiyası

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) aprel ayında SpaDeX kosmos missiyasının bir hissəsi olaraq buraxılan iki peyk arasında simulyasiya edilmiş döyüş keçirib. Bu barədə NDTV kanalı məlumat yayıb. Xəbərdə deyilir ki, ISRO missiyasını idarəetmə mərkəzinin komandanlığı ilə SDX 01 və SDX 02 peykleri 28,8 min km/saat sürətlə kompleks yaxınlaşma manevrini həyata keçirib və bu, bu kosmik gəmilər arasında döyüşü simulyasiya edib. Bundan əvvəl peykler ISRO-nun orbitdə ikinci uğurlu avtomat dok-doklama və çıxışını həyata keçirmişdi. Əvvəlcə uçuş programında əlavə görüş manevri planlaşdırılmışdı, lakin iki nəqliyyat vasitəsinin göyərtəsində qalan yanacağın istifadəsi üçün simulyasiya edilmiş döyüşün aparılması qərara alındı. "Təcrübə Hindistan üçün kosmik texnologiya sahəsində irəliye doğru bir addım oldu" deyə NDTV-dən bildirilib.

SDX 01 və SDX 02 peykleri ISRO tərəfindən keçən il dekabrın 30-da insanların gelecek kosmosa uçuşu üçün orbitdə dok tətbiq etmək üçün buraxılıb. Kosmosa Sriharikotadakı kosmodromdan baş tutub. Kosmik gəmi texminən 470 km yüksəklikdə yerləşdirilib. Yanvarın 16-da onlar müvəffəqiyətlə yanaşdırılar, martın 13-də isə limandan çıxdılar. Hindistan kosmosda belə bir əməliyyat həyata keçirən dördüncü ölkə olub.

V.VƏLİYEV

Yeni doğulmuş körpənin alış-veriş SİYAHISI

Yeni doğulmuş körpə ilə bir çox yeni valideynlər üçün böyük bir həyəcan və narahatlıq gəlir. Körpənin ehtiyaclarını ödəmək və ona yaxşı qayğı göstərmək üçün nə almaq lazımlığını bilməyiniz vacibdir. Alış-veriş siyahınızı düzgün hazırlamaq həm xəstəxana zamanı, həm də sonra rahatlığınıza təmin edəcək. Bu, həm də bəzi vəziyyətlərdə hazırlıqsız tutulmağınızın qarşısını alacaq. SIA mövzu ilə bağlı araşdırma aparıb.

Ümumi yeni doğulmuş körpə alış-veriş siyahısı belədir:

- Beşik və ya çarpayı
- Uşaq yorşanları
- Yeni doğulmuş körpə geyimləri (body, tulum, əlcək)
- Hazır uşaq bezləri
- Uşaq salfetləri
- Uşaq şampunu və hamam məhsulları
- Əmzik və butulka



- Uşaq monitoru və ya kamerası
- Avtomobil üçün uşaq oturacağı
- Uşaq arabası
- Uşaq dirnaq qayçı dəsti
- Körpə qidası və yemek qabları

Əsas geyim ehtiyacları

Uşaq sahibi olmaq valideynlər üçün böyük həyəcan və mesuliyyət demekdir. Yeni doğulmuş körpə üçün alış-veriş edərkən, əsas geyim ehtiyaclarını ödəmək vacibdir. Körpənin rahat olması və onu qorumaq üçün düzgün paltar seçmək, onların sağlam və xoşbəxt olması üçün vacibdir.

İlk növbədə, körpələrin həssas dərisini qıcıqlandırmayan pambıqdan kombinezon və tulum almaq lazımdır. Körpələrin sürətli böyüme prosesinə uyğun müxtəlif ölçü və rənglərdə paltar seçə bilərsiniz. Bundan əlavə, kombinezondarda çırtıqlar və ya düymələr varsa, sizin üçün daha asan olacaq. Körpəninizi bezini tez-tez dəyişməli olduğunuz üçün praktik paltar seçmək vacibdir.

Bundan əlavə;

Mövsümi papaq
Əlcəklər,
Pijama dəstləri,
Ayaqqabılar

Digər aksesuarlar da alış-veriş siyahınızda olmalıdır. Körpənin rahat və təhlükəsiz olmasını təmin etmək üçün bu detallara diqqət yetirmək vacibdir.

Yeni doğulmuş körpə üçün alış-veriş edərkən, əsas geyim ehtiyaclarını nəzərə almaq körpəninizin rahatlığını və sağlamlığı üçün vacibdir. Düzgün paltar seçərək körpəninizin xoşbəxt və sağlam böyüməsini təmin edə bilərsiniz.

Qida məhsulları

Yeni doğulmuş körpələr üçün qida məhsulları çox vacibdir. Körpələrin sağlam böyüməsi və inkişafı üçün düzgün qida məhsullarına üstünlük verilməlidir. Bunlara ana süd və ya süd qarışığı, əmziklər, uşaq şüşələri və hündür oturaqlar daxildir.

Körpələrin qida ehtiyacları çox həssas olduğu üçün uyğun məhsullardan istifadə etmək vacibdir. Ana süd körpələr üçün ən sağlam qidalar və ilk altı ayda körpələrin yal-

nız ana südü ilə qidalanması tövsiyə olunur. Süni qidalara üstünlük verən ailələr körpələrini düzgün qidalandırmaq



üçün bu məhsullardan istifadə edə bilərlər. Əmziklər və butulkalar körpələrin qidalanma zamanı istifadə edə biləcəyi vacib aletlərdir. Əmzik körpəni sakitləşdirməyə kömək etdiyi halda, şüse körpəyə təhlükəsiz şəkildə ana südü və ya süni qarışığı verməyə imkan verir.

Hündür kürsü körpələrin sabit qidalanmasını təmin edən və onlara rahat mühit təmin edən məhsuldur. Körpələrin təhlükəsiz qidalanması üçün hündür kürsündə istifadə etmək vacibdir.

Yuxu avadanlıqları

Körpənin rahat yatmasını təmin etmək üçün düzgün avadanlıqların olması son dərəcə vacibdir. Yuxu körpəninizin sağlam inkişafı üçün çox vacib faktordur. Körpəniniz yuxu rejimini uyğun avadanlıqla təmin etmək böyük rahatlıq təmin edəcək.

Beşik və ya çarpayı seçərək diqqət etməli olduğunuz ən vacib məqam körpənin təhlükəsizliyi və rahatlığıdır. Körpəniniz rahat hərəkət edə biləcəyi təhlükəsiz bir mühit təmin edən yataq vacibdir. Bundan əlavə, beşik və ya çarpayının hündürlüyü körpənin asanlıqla çatı biləcəyi səviyyədə olmalıdır. Körpəniyi isti havada sərindəmək üçün

havanın keçməsinə imkan verən yuxu çantaları seçə bilərsiniz. Pambıq və təbii materiallardan hazırlanmış kombinezonlar körpəniyi rahat saxlayarkən tərləmesinin qarşısını alacaq. Yuxu zamanı körpənin başını dəstekləyə bilecek bir yastıq da çox vacibdir. Körpənin başını dəstekləyən yastıq onun düzgün vəziyyətdə yatmasını təmin edərək onu boyun və bel ağrılardan qoruyacaq.

Gigiyena materialları

Gigiyena ləvazimatları körpə baxımında ən vacib elementlərdən biridir. Doğru məhsulların seçilməsi körpənin sağlamlığı və təhlükəsizliyi üçün çox vacibdir. Xüsusilə yeni doğulan körpələr üçün gigiyena mövzusunda daha diqqətli olmaq lazımdır. Körpənin dərisi həssas olduğu üçün düzgün məhsulların seçilməsi onun dərisinin zədələnməsinin qarşısını alacaq.

Uşaq bezləri kimi ən sadə gigiyena məhsullarından başlayaraq:

Uşaq şampunu,
Uşaq sabunu,
Yaş salfetlər kimi məhsullar da körpə baxımında istifadə



edilməsi lazım olan materiallar arasındadır.

Bu məhsulların tərkibinə diqqət yetirmək onların körpənin dərisinə zərər verməsinin qarşısını alacaq.

Kremlər körpələrin dərisinin qıcıqlanmasının qarşısını alan mühüm məhsuldur. Bezi dəyişdirərkən uşaq bezi kremindən istifadə körpənin rahatlığını təmin edəcək. Bundan əlavə, dirnaq qayçı, qulaq təmizləyən pambıq, burun aspiratoru kimi məhsullar körpə gigiyenəsi üçün zəruri materiallardır.

Körpə baxımında gigiyena materiallarının təmizliyi də çox önemlidir. İstifadə olunan materialların müntəzəm təmizlənməsi və dezinfeksiya edilməsi körpələrin sağlamlığı üçün vacibdir. Bu səbəbdən firça və daraq, vanna, uşaq tualeti, uşaq hamamı kimi məhsulların gigiyenəsinə diqqət yetirmək lazımdır. Gigiyena məhsulları körpə baxımının əvəzedilməz hissəsidir. Körpənin sağlamlığı və təhlükəsizliyi üçün düzgün keyfiyyəti məhsulların seçiləməsi onun xoşbəxtliyini və rahatlığını təmin edəcəkdir.


Sağlamlıq və təhlükəsizlik məhsulları

Sağlamlıq və təhlükəsizlik məhsulları yeni doğulmuş körpə alış-veriş siyahısında çox əhəmiyyətli bir yerə malikdir. Körpənin sağlamlığı və təhlükəsizliyi hər şeydən əvvəl gelir. Buna görə düzgün məhsulları seçmək vacibdir.

Sağlamlıq və təhlükəsizlik məhsullarına körpə termometri, burun aspiratori, körpə dirnaq qayçıları, körpəyə ilk yardım dəsti və təhlükəsizlik qapıları daxildir. Prenatal alış-veriş siyahınızı hazırlayarkən bu məhsulları mütləq nəzərə almalısınız.

Körpə termometri körpənin temperaturunu ölçmək üçün vacibdir. Yüksək hərəkət körpələrdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər, buna görə də burun aspiratorunun əlində olması faydalıdır. Körpə ilk yardım dəsti fəvqələdə hallarda istifadə edə biləcəyiniz bir vasitədir. Yixılma, sıyrılma və ya digər kiçik qəzalar üçün bu dəstin əlinizdə olması vacibdir.

Ayşən Veli



İrəvanın geopolitik fiaskosu

Paşinyan körpüleri bərpa etmək üçün Moskvaya gedir. Bir sıra ekspertlərin fikrincə, İrəvan kollektiv Qərb və ya ən azı Vaşinqton üçün cəlbədiciliyini itirib. Erməni politoloq Artur Xaçikyan belə pessimist nəticələrə gəlib və qeyd edib ki, Aİ İttifaqına daxil olmağa can atan Ermənistən baş nazirinin 9 May bayramında iştirak etmək üçün Moskvaya getdiyini vurğulayır.

Erməni politoloğunun fikri erməni mediasının yaydığı məlumatlar fonunda əlavə aktuallıq qazanır: Paşinyan Donald Trampi razi salmaq və onu Ermənistən ABŞ üçün Cənubi Qafqazda mühüm strateji tərəfdəş ola biləcəyinə inandırmaq üçün Amerikanın "Merkuri" PR şirkətini işə cəlb edib.

Xaçikyanın qiymətləndirmələrində çoxlu



erməni diasporunun səslərindən istifadə etmək. Bu diasporlar Qərbin titul şəhərləri adlanan Los-Anceles, Nyu-York, Paris, Berlin, Brüsselde fəaliyyət göstərirler. Ona görə də müxtəlif siyasi qüvvələr arasında vaxtaşırı onlara maraq yaranır.

Hazırda Trampin komandası Ermənistənə marağını tamamilə itirib, çünkü o, erməni diasporunu Demokratlar Partiyasının maraqları üçün kanal hesab edir. Tramp prinsipialdır və əslində İrəvani "qara siyahı"ya salıb. Ola bilsin ki, Vaşington hansısa formada Ermənistənə dəstək nümayiş etdirməkdə davam edəcək,

nur. Tramp başa düşür ki, İrəvan kommunikasiyaları açıb Bakı ilə bütün məqamlarda sülh sazişinə razılışsa belə, onun ABŞ-a təklif edəcəyi heç nə yoxdur - Ermənistən nə pulu, nə də resursu var. Azərbaycan isə həm regionda həm də geosiyasi liderliyə malikdir. Deməli, Bakı Tramp üçün daha maraqlı və perspektivlidir.

Odur ki, Paşinyan Moskvaya, erməni inadını Kremlə boyun əydirdək həyatdan şikayət etmək və Rusiyanın dəstəyi ilə danışqlar aparmaq üçün gedir. "Kin saxlama" və "təvazökarlıqla bağlılaşa" mesajı ile. Aydınındır ki, top artıq Moskvanın meydançasındadır



panika xarakterli qeydlər var: "Qərbin Ermənistənə heç bir marağı yoxdur, əvəzində Kaja Kallas qaz və neft üçün Azərbaycan prezidentinin əlini öpmək üçün Azərbaycana gedib".

Doğrudanmı İrəvan ABŞ və Aİ üçün strateji əhəmiyyətini itirib? Əcnəbi politoloqların bu mövzuda "Caliber" analitik mərkəzine verdikləri şərhləri oxucularımıza təqdim edirik.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Aleksandr Ryabtsovun fikrincə, Paşinyanın manevlərində təəccüblü heç nə yoxdur, çünkü "Moskva İrəvana xəbərdarlıq edib".

"Son bir il ərzində Moskvadan İrəvanın Qərbi razi salmaq cəhdlərini dayandırması ilə bağlı çoxlu bəyanatlar səslənilər. Rusiya Xarici İşlər Nazirliyi və siyasetçilər Vaşington və Aİ-nin Ermənistənə marağının sırf "mövsümi" olduğunu dəfələrlə dəstəsinə xatırladılar. Və sonra Ermənistən bir müddət Qərbin dəstəyini itirəcək - bəlkə də uzun müddət - hətta Ermənistən çox sevən Fransa prezidenti Makronun da.

Qərb Ermənistənə sərf istehlakçı nöqtəyi-nəzərdən maraqlıdır - burada biz iki məqsəd müəyyən edə bilərik: Ermənistəni Rusiya qarşı qoymaqla, həmçinin xaricdəki



lakin bu, yalnız ictimaiyyət üçün şou olacaq. Reallıqda İrəvanın "Amerika kursu" tamamilə uğursuz oldu.

Bu, həm də Ermənistənla münasibətlərən iqtisadi faydanın olmaması ilə izah olu-

və bu, İrəvanı may şənliliklərində ictimaiyyəti əyləndirmək üçün qane edə bilər", - A.Ryabtsov hesab edir.

Qırğızıstanlı politoloq Umar Mutaliyev hesab edir ki, Paşinyan strategiya siyasetçi-

s i deyil, "bu günün siyasetçisi"dir və bu, İrəvanın xaotik davranışını izah edir. Erməni şovinizminin ideoloji doqmalarından başqa dünyaya təklif edəcəyi heç nə olmadığını görə ortaçıda fırınlar. Paşinyan son dərəcə ləng düzələn bu vəziyyətin girovuna çevrilib - Ermənistənda revanşizm hələ də güclüdür.

"Moskva çox gözəl başa düşür ki, Brüssel İrəvana ilk növbədə ideoloji səbəblərə görə dəstək verir. Yadda saxlamaq lazımdır ki, Aİ bir çox cəhətdən multikulturalizmin xarici qabığına baxmayıaraq, digər xalqları öz sistemine assimilyasiya etməyə çalışan ideoloji birlikdir. Ona görə də Yerevan Ermənistən siyasi sponsorluğundan imtina edən ABŞ-dan fərqli olaraq, Aİ-dən dəstək alacaq.

Paşinyanın ancaq Qərbin xoşuna gəlmək istəyini və anti-Rusya ritorikasını Brüsselin alqışları altında təklif edə bilən siyasetçidir.



Lakin onun siyasi alətlər dəstə burada sona çatır. Paris İrəvanı silahlı təmin edib, lakin Makronun ermənipərest fəaliyyəti artıq səngiməkdədir - Fransanın gündəmində yeni maraqlar var.

İndi də qərbyönlü Paşinyan Moskvaya Rusiya silahlarını tərifləmək üçün gedir. Paradoxal deyilmi? İrəvan, Paşinyanın bütün məharətli qulluqçuluğuna baxmayıaraq, həm ölkə daxilində, həm də ideoloji məkanda revanşist ordudan xilas olana qədər uğursuzluğa məhkumdur. Bu ordu Paşinyanı Azərbaycanla anlaşa bilməyəcək şəkildə oynamaya davam etməyə məcbur edir.

Nə qədər ki, Paşinyan Ermənistəni Azərbaycan və Türkiye ilə əməkdaşlıq yoluna çıxarıb, İrəvan elitasının bütün zəhərli siyasetini sıfırda endirməyəcək, neticə eyni olacaq. Ümid etmək istərdim ki, o, indiki siyasetin son dərəcə uğursuz alət olduğunu başa düşmək üçün kifayət qədər ağıl və iradəyə malikdir. Azərbaycan və Türkiye ilə əməkdaşlıq etmədən Paşinyan gah Moskvanı, gah da Brüsseli sevindirmək üçün rəqs etməye məhkumdur", - deyə Ü.Mütaliyev yekunlaşdırır.

Tərcümə - Elçin Bayramlı

İnsan alveri müasir köləliyin bir forması, öz mənşəti naminə pul qazanmaq üçün başqasını istismar edən şəxsin törətdiyi cinayətdir. İnsan alverçiləri fiziki və ya psixoloji zorakılıqladan istifadə edərək qurbanın azadlığını məhdudlaşdırırlar. Onlar, həmçinin qurbanlarını iqtiyadi cəhətdən asılı saxlaya bilərlər, yaxud sadəcə onların həssas vəziyyətindən istifadə edə bilərlər. İnsan alverçiləri təkbaşına və ya cinayət şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərə bilərlər. İstənilən fərd insan alverinə məruz qala bilər: kişilər, qadınlar, böyükəklər və ya uşaqlar.

İnsan alverinin qurbanları müxtəlif formalarda istismar edilə bilərlər. Cinsi zorakılıq da onlardan biridir. Cinsi zorakılığın qurbanları pul qazanmaq üçün cinsi xidmətlər göstərməye məcbur edilir. Sui-istifadə edən şəxs qurbanlarını mal, pul və ya daha yaxşı heyat vədləri ilə məcbur edə, manipulyasiya edə və ya inandırıa bilər. Bu, təkcə fahimlikdə deyil, həm də porno sənayesində istifadə edilir, eləcə də bəzi hallarda xüsusi qonaqların müşayiətində və ya söhbət xidmətlərində istifadə edilən istismar növüdür.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverinin ən çox zərər çəkən qisim orqanları üçün oğurlanan, qaçırlanın insanlardır. Qurbanlar bədən üzvlərinə və orqanlarına görə zorakılığa məruz qalırlar. Onların sağlamlığına zərər vuran, sui-istifadə edənlər qurbanları aldıdib iş adı ilə dəvet edir, tələya saldıqdan sonra ya az miqdarda pul müqabilində orqanlarını "satmağa" məcbur edirlər, ya da özünün razılığı olmadan orqanı oğurlanır və böyük gəlirlər üçün yenidən satılır.

Bəzən insan alveri qurbanları cinayət töretməyə təhrif edilirlər – oğurluq, qaçqınmalılıq, zərərlə maddələrin satışı və tədarüf kimi qnunuz eməllərə alet edilirlər. Bu cür insan alveri qurbanları öz iradələrinə zidd olaraq başqasının xeyrini cinayət töretməyə məcbur edilirlər. Sui-istifadə edən şəxs zoraklıqlıdan, aldatmadan, narkotikdən və ya borcdan istifadə edərək qurbanlarının üzərində nəzarəti elə keçirir və onları qanunsuz hərəketlər etməyə məcbur edir. Belə hallar, adətən, yeniyetmələrlə baş verir.

Birləşmiş Milətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıla Mübarizə İdarəsinin (UNODC) ötən ilin sonunda yayılmışlığı "2024-Qlobal İnsan Alveri Hesabatı"na əsasən yoxsulluq, munaqışə və iqlim dəyişikliyi her il daha çox insanı istismara məruz qoyur. Uşa-



alveri, məcburi əmək və cinayətkarlıq insan alverini bütün dünyada artırmaqdadır. Hesabatda qurbanların müəyyən edilməsi, qorunması və şəraitinin yaxşılaşdırılması və insan alverinin bütün formalarına qarşı müdaxile ilə bağlı hökumətlər təvsiyeler verilmişdi.

156 ölkənin məlumatları əsasında istifadə edən şəxs qurbanlarını mal, pul və ya daha yaxşı heyat vədləri ilə məcbur edə, manipulyasiya edə və ya inandırıa bilər. Bu, təkcə fahimlikdə deyil, həm də porno sənayesində istifadə edilir, eləcə də bəzi hallarda xüsusi qonaqların müşayiətində və ya söhbət xidmətlərində istifadə edilən istismar növüdür.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az və ya heç bir ödənişin olmamasından eziyyət çəkirler. Onlar tez-tez cəmiyyətdən tecrid olunurlar və yaxud yemek, sığınacaq, səhiyyə xidmətlərinə çıxış elədə edə bilmirlər, sosial əlaqələr üçün işəgötürənlərindən asılı olurlar. Əmək istismarı qurbanları demək olar ki, bütün sektorlarda (restoran, kənd təsərrüfatı, tikinti və bir çox başqa sahələrdə) var.

İnsan alverçilərinin qurbanına çevrilən bəzi adamlar diləndirilməyə məcbur edilir. Qurbanlar adətən uşaqlardan seçilir. Diləndirilən uşaqlar daimi nəzarət və tezyiq altında olur, kifayət qədər pul toplamadıqları təqdirdə zorakılığa məruz qalırlar. Əməyin istismar edilməsi məqsədi ilə insan alveri qurbanına çevrilən adamların sayı da çoxdur. Qurbanlar qeyri-insani şəraitdə işləməyə məcbur edilirlər, uzun iş saatı, pis iş şəraiti, az v

Ailə travmalarımız necə ötürülür və qarşısını necə alaq?



"Hər birimizin həyatında ailəmizdən gələn görünməz izlər var". Bu sözləri SIA-ya açıqlamasında psixoloq, psixoterapeut Orxan Şəfizadə deyib. Onun sözlərinə görə, bular bəzən açıq şəkil-də hiss etdiyimiz yaralar, bəzən isə davranışlarımızda, qərarlarımızda, hətta qorxularımızda gizlənmiş kölgələrdir: "Ailə travmaları — valideynlərimizin, babalarımızın yaşadıqları və həll etmədən bizi ötürdükləri psixoloji yüksəklər — nəsildən-nəsilə keçərək davam edə bilir.

Travmaların ötürülməsi sadəcə genetik miras deyil; daha çox emosional və davranış modelləri ilə baş verir. Məsələn, valideynlərində daimi narahatlıq yaşayan bir uşaq, öz həyatında səbəbini anlamadığı bir gərginlik daşıya biler. Eyni zamanda, ailədə danışılmayan, ört-basdır edilən hadisələr (məsələn, itkiler, zorakılıq, xəyanətlər) övladların psixoloji inkişafında iz buraxxa bilir.

Bes bu zənciri necə qıra bilerik?

Birinci addım — fərqindəlikdir. Hansı hissələrimizin və ya reaksiyalarımızın bize aid olmadığını, əslində ailədən miras qaldığıını anlamaq çox önemlidir. Özümüzə suallar verməliyik: "Bu qorxumun kökü həddədir? Bu reaksiyani öyrəndim, yoxsa özüm



PSIXOLOQ İZAH ETDİ

yaratdım?" İkinci addım — bu travmaları dile getirmək, susmamaqdır. GÜVENDİYİMİZ insanlarla paylaşmaq, psixoloqdan dəstək almaq, yazaraq emosiya boşaltmaq bu mərhələdə kömək edə bilir.

Nəhayət, unutmayaq: travmaları dayandırmaq üçün hər zaman bir nəferin oyanmasına kifayətdir. Biz bu yükü dərk edib üzərində işlədiyimiz zaman, geləcək nəsillərin ciyinlərindən bir yük götürməş olur. Ailəmizdən gələn kölgələri sevgi və anlayışla işığa çıxarmaq, yalnız özümüzü deyil, bütöv ailə tariximizi şəfaya qovuşdurabılır.

Söylü Ağazadə

Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənilər

Azad olunan ərazilərdə aprelin 28-dən mayın 4-ne qədər 19 tank eleyhinə mina, 32 piyada eleyhinə mina, 504 partlamamış hərbçi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Məlumatə əsasən, 1416.9 hektar ərazi minalardan təmizlənilər.



"SƏS" qəzetinə abunə kampaniyası davam edir!

«SƏS» QƏZETİNƏ
ABUNƏ OLMAQ İSTƏYƏNLƏR
AŞAĞIDAKI YAYIM
ŞİRKƏTLƏRİ İLƏ ƏLAQƏ
SAXLAYA BİLƏRLƏR



1. Azərpoçt Poçtdaşımı Mərkəzi – 0125984955, 0552004544
2. Azərmətbuat Yayım MMC – 0124411991, 0124404694
3. Səma Mətbuat Yayım – 0125940252, 0503336969
4. Pressinform MMC – 0125115191, 0504560835, 0553156002
5. Qaya Mətbuat yayım – 0125667780, 0502352343
6. Qasid Mətbuat Yayım – 0124931406, 0124938343
7. F.Ş.Ruhid Hüseynov – 0124349301, 0505357898
8. Ziya LTD – 0124977696, 0503067744

1 nüsxə 1 aylığı 13.20 AZN
6 aylıq 79.20 AZN
1 illik 158.40 AZN

ABUNƏÇİLƏRİMİZİN
XİDMƏTİNDƏYİK
Müraciət, şikayət, yazı,
təbrik və başsağlıqlarınızı
dərc etməyə hazırlıq!

Marketlərdə satılan qiyməni niyə ətdən ucuzdur?

"Farş dediyimiz məhsul çəkilmiş ət deməkdir. Amma məsələ burasındadır ki, ət diri halda, yəni tikə şəklində deyilsə, bu ət çəkilirsə və proses zamanı ucuzlaşarsa, deməli, onun tərkibinə ucuz qiymətlə hansısa material əlavə edilir. Bu, adətən malin ayru-ayrılıqda satılmanın hissələri olur. Məsələn, malin baş əti.
100 kiloqramlıq dananın başından təxminən 10 kilo ət çıxarmaq olur. Amma bu ət bir qədər fərqli dadır". Bu sözləri SIA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.



EKSPERT DANIŞDI

Baş redaktor:
Bəhruz Quliyev

Ünvanımız:
Bakı şəhəri,
Üzeyir Hacıbəyli
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
"ƏLİNÇƏ" AZƏRBAYCAN XƏYRİYYƏ
CƏMIYYƏTİNİN ORQANI.
QƏZET 1991-Cİ İL
YANVARIN 11-DƏN ÇIXIR
Tel: 598-33-90
Faks: 493-11-62

Redaksiyanın mövqeyi
ilə müəllifin mövqeyi
üst-üstə düşməyə bilər.

**Qəzet bazar və
bazar ertəsindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 3000